

1. İdxal-ixrac əməliyyatlarının miqdar məhdudiyyətinə nə deyilir
  - √ Kvotalaşdırma
  - Dəmpinq
  - Kreditləşdirmə
  - Ticarət rejimi
  - Lisenziyalaşdırma
2. Xarici ticarətdə proteksionizmin əsas növlərinə aid deyildir
  - √ Güzəştli proteksionizm
  - Sahə proteksionizmi
  - Kollektiv proteksionizm
  - Gizli proteksionizm
  - Selektiv proteksionizm
3. Xarici ticarət siyasətinin əsas formaları hansılardır
  - √ Azad ticarət(liberalizm) və proteksionizm
  - Azad ticarət və subsidiyalaşdırma
  - Proteksionizm və embarqo
  - Proteksionizm və lisenziyalaşma
  - Azad ticarət və kvotalaşdırma
4. Hazırda dünyada xarici kapitalın və xarici ticarətin mühərriki rolunu hansı ərazilər oynayır
  - √ AİZ-lar
  - ATZ-lər
  - TMK-lar
  - AGZ-lar
  - BİT-lər
5. Qərblə şərqə birləşdirən qədim böyük ticarət marşrutu olan tarixi Böyük ipək yolu neçə il əvvəl yaranıb
  - √ 2500.0
  - 1000.0
  - 3000.0
  - 4000.0
  - 500 il
6. Qədim Azərbaycan dövlətlərinin ərazilərindən tapılmış qədim dövürlərdə istehsal edilmiş mallar əsasən Az-nın hansı muzeyində saxlanılır
  - √ Milli Azərbaycan tarixi muzeyi
  - Az-n əntiq əşyalar muzeyi
  - Az-n xalçaları muzeyi
  - Azərbaycanın incəsənət muzeyində
  - Qala tarix-etnoqrafiya muzeyi
7. Xarici ticarət dövriyyəsinə daxil edilməyən mallar qrupu hansılardır
  - √ qeyri-kommersiya malları
  - qeyri-ərzaq malları
  - texniki təyinatlı mallar
  - neft və neft məhsulları
  - ərzaq malları
8. Az-n xarici ticarət siyasətinin ən son və yeni prioritet istiqaməti hansıdır

✓ Hərbi təyinatlı məhsul istehsalının və ixracının artırılması

- Xam neft ixracının artırılması
- Xidmət sferasının genişləndirilməsi
- Xarici ticarət reklamının genişləndirilməsi
- Tranzit daşımalarının artırılması

9. “Mübadilə hər bir ölkə üçün vacibdir, hər bir ölkə bu emeliyyatda mütləq üstünlük qazanır”bu sözlər kimə aiddir

✓ A.Smit

- Xekşer Ohlin Sammuelson
- S.Keyns
- K.Makkondi
- D.Rikardoya

10. Fritrederçilik siyasətini ilk dəfə kim tərəfindən beynəlxalq ticarət nəzəriyyəsini əsaslandırarkən müəyyən olunmuşdur

✓ A.Smit

- D.Rikardo
- C.Saks
- M.Q.Tososkov
- T.Man

11. Azad ticarət siyasətinin seçilməsi və ya proteksionizm neçənci əsr üçün xarakterik idi

✓ XIX əsr

- XVIII əsr
- XVII əsr
- XVI əsr
- XX əsr

12. Xarici ticarət dövriyyəsi nədir

✓ Beynəlxalq əmtəə mübadiləsində iştirak edən ölkələrin idxal və ixrac dəyərinin məcmusunu özündə birləşdirir

- İki müəssisə arasındakı əlaqələri
- Xarici ölkələrdə fəaliyyət göstərən bir müəssisə ilə olan əlaqəni
- Ölkələr arasında iqtisadi əlaqələr zəruri olduqda
- Xarici ölkələrdə fəaliyyət göstərən bütün müəssisələr arasındakı əlaqə

13. Xarici ticarət dedikdə nə başa düşülür

✓ Ölkənin hər hansı digər ölkə ilə ödənilən idxal və ixrac əməliyyatlarından ibarət ticarət

- Bazarın genişləndirilməsi və bazarın formalaşması
- Ölkələr arasında xarici iqtisadi əlaqələr
- Ölkələr arasında mübadilə
- Bazarın genişləndirilməsi

14. Beynəlxalq iqtisadi münasibətlərin neçə faizi xarici ticarətin payına düşür

✓ 0.8

- 0.7
- 0.6
- 0.9
- 0.5

15. Dövlətin əlində olan xarici iqtisadi fəaliyyətin həyata keçirilməsində istifadə edilən əsas vasitələrə aid deyil

✓ Mədəni-məişət vasitələri

- Tarif vasitələri
- Maliyyə-valyuta vasitələri

- İnziabati vasitələri
- Texnika vasitələri

16. Az-n meşə materialları sənayesi məhsullarını əsasən hansı ölkələrdən idxal edir

- √ Gürcüstan, Rusiya
- Kanada, Ekvador
- İtaliya, İran, Rusiya
- Çin, Kanada
- Braziliya, Kanada

17. Az-la Qazaxıstan arasında xarici iqtisadi əlaqələr hansı nəqliyyət vasitəsi ilə reallaşdırılır

- √ Su-dəniz yol keçid nəqliyyatı
- Dəmiryol nəqliyyatı
- Avtomobil nəqliyyatı
- Avtobus yolu nəqliyyatı
- Hava nəqliyyatı

18. Az-n Ukrainadan ən çox hansı mallar idxal edir

- √ Metalurgiya
- Elektrotexnika
- Yeyinti
- Qiymətli daşlar
- Daş kömür

19. Az-nın Rusiya ilə ticarət əlaqələrində hansı məhsullar üstünlük təşkil edir

- √ Maşınqayırma və metal emalı
- Yeyinti sənayesi malları
- Kənd təsərrüfatı malları
- ərzaq malları
- Elektrotexnika malları

20. Az-n Rusiyadan ən çox hansı məhsulları idxal edir

- √ Meşə materialları
- Yeyinti mallar
- Yanacaq mallar
- Neft məhsulları
- Elektrotexnika malları

21. Az-nın xarici iqtisadi əlaqələrində hansı əmtəələr böyük pay sahibidir

- √ Yanacaq və neft məhsulları
- Yeyinti sənaye malları
- Mədəni məişət malları
- qeyri-ərzaq malları
- Meşə materialları

22. 2000-ci ilin statistikasına əsasən Az-nın MDB-yə ixracatında hansı ölkələr üstünlük təşkil etmişdi

- √ Rusiya, Gürcüstan, Ukrayna
- Türkiyə, İsveçrə, Yunanıstan
- İspaniya, İtaliya, İran
- Gürcüstan, İran, ABŞ
- İran, Rusiya, ABŞ

23. XXI əsrdə xarici iqtisadi əlaqələrdə olan inkişaf hansı nəzəriyyəyə əsaslanır

- Yeni qüç
- √ Açıq qapı
- Dəhliz iqtisadiyyatı
- Qloballaşma
- Daxili əlaqələr

24. Gömrük rüsumlarının formalaşdırılmasının obyektiv əsası nədir

- √ Dünya və milli xərclərarasındakı fərqlər
- Migrasiya prosesləri
- Global proseslər
- Həyata keçirilən iqtisadi siyasət
- Ölkələrin qeyri-bərabər inkişafı

25. Gömrük məcələsinə əsasən aşağıdakı vergi növlərindən hansı gömrük ödənişi edilmir

- √ Torpag vergisi
- Aksizlər
- Dövlət rüsümü
- Yol vergisi
- ƏDV

26. Mənşəyinə görə rüsumların növləri

- √ Avtonom, konvension, prefensial
- Normal, səmərəli
- Sabit, koməkçi
- İdxal, ixrac, tranzit
- Daimi, dəyişkan, qarışıq

27. Gömrük orqanlarına həvalə edilmiş icbar ödənişlər hansılardır

- √ Aksiz, yol vergi, ƏDV
- Aksiz, ƏDV
- Gömrük haqları, dövlət rüsümü
- Rüsum, ƏDV
- ƏDV yığım

28. Gömrük rüsumları tətbiq edilir

- √ Gömrük sarhədlərindən keçirilən mallara
- Əmtəə birjasında satılan mallara
- Müvəqqəti idxal rejimindən yerləşdirilən mallara
- Tranzit mallara
- Topdan satılan mallara

29. İqtisadi qeyri tarif məhdudiyətlərinə aid deyil

- √ Embarqo
- İdxal depozitlər
- Müxtəlif vergi və yığımlar
- Benfisar
- Xüsusi növrüsumlar

30. İxracatçılar tərəfindən aparılan ixrac əməliyyatlarının hesablaşmalar hissəsinə nəzarəti kim həyata keçirir

- √ Az.Resp.müvəkkil banklar
- Az.Resp.dövlət gömrük komitəsi
- Az.Resp.milli bankı

- Benfisiar
- Az.Resp gömrük orqanları

31. Az.Resp.idxal olunan viski, rom, taffiya, cın, araq, likör aşağıdakı aksız dərəcəsi tətbiq edilir

- √ Hər litrinə 6 ABŞ dollar
- Hər litrinə 5 manat
- Hər litrinə 5 avro
- Hər litrinə 8 avro
- Hər litrinə 0,5 manat

32. Az.Resp.idxal olunan təbii üzüm şərəbləri və vermutlara aşağıdakı aksız dərəcəsi tətbiq edilir

- √ Hər litrinə 2,5 ABŞ dollar
- Hər litrinə 5 ABŞ dollar
- Hər litrinə 6 ABŞ dollar
- Hər litrinə 5 manat
- Hər litrinə 1 ABŞ dollar

33. Gömrük ərazisində sərbəst zonanı kim yarada və ləğv edə bilər

- √ Müvafiq icra hakimiyyəti orqanları
- Az.Resp.hüquqi şəxsləri
- Az.Resp.fiziki şəxsləri
- Müvafiq icra hakimiyyəti orqanının lisenziyası əsasında A.R-ın şəxsləri
- Az.Resp.şəxsləri

34. Sərbəst dövriyyəyə buraxılışdan bir il ərzində təkrar ixrac olunan malların idxalı üçün ödənilmiş

- √ Gömrük rüsumları və vergilər qaytarılır
- Gömrük rüsumları və vergilər qaytarılmır
- Gömrük rüsumları gaytarılır
- Vergilər qaytarılır
- Gömrük yığımları qaytarılır

35. Lisenziyalaşdırma nədir

- √ İdxal və ixrac müvafiq hakimiyyət orqanlarının verdiyi xüsusi icazələrin tətbiqi
- İdxala müvafiq hakimiyyət orqanlarının verdiyi xüsusi icazələrin tətbiqi
- İxrac müvafiq hakimiyyət orqanlarının xüsusi icazələrin tətbiqi
- İdxalına icazə verilməyən malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri
- İdxalın icarə verilmiş malların fiziki həcmnin maksimum hədlərini müəyyən edən cəmiyyət məhdudlaşdırılması tədbirləri

36. İnzibati qeyri tarif məhdudiyyətlərinə aşağıdakılar aiddir

- Embaqa. Lisenziyalaşdırma və kvotalaşdırma, ixracın məhdudlaşdırılması
- Lisenziyalaşdırma və kvotalaşdırma
- İxracın məhdudlaşdırılması, əlavə gömrük sənədlərə və əməliyyatları
- Embaqa. Lisenziyalaşdırma və kvotalaşdırma.
- √ Embaqa. Lisenziyalaşdırma və kvotalaşdırma. İxracın məhdudlaşdırılması, innisarçı tədbirlər, proteksionist məqsədlər üçün standart və texniki normalardan istifadə edilməsi, əlavə gömrük sənədləri və əməliyyatları

37. İqtisadi qeyri tarif məhdudiyyətlərinə aşağıdakılar aiddir

- √ Xüsusi növ nüsurlar, müxtəlif vergi və yığımlar, idxal depozitləri, valyuta tənziplənməsi
- Xüsusi növ rüsumlar, müxtəlif vergi və yığımlar
- Müxtəlif vergi və yığımlar, idxal, depozitləri, valyuta tənziplənməsi tədbirləri
- İdxal depozitlər, valyuta tənziplənməsi tədbirləri
- Xüsusi növ rüsumlar, idxal depozitləri

38. Qeyri-tarif məhdudiyətlərinin məqsədi nədir
- √ İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi
  - Milli sənayenin müdafiəsi, əhalinin həyat və sağlamlığının, ətraf mühitin əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması
  - Əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması
  - İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi, milli sənayenin müdafiəsi
  - İdxal edilən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi
39. İdxal əməliyyatlarında qeyri tarif məhdudiyətlərinin mahiyyəti nədir
- √ Xarici malların daxili bazara nüfuz etməsinin qarşısını alan qadağa xarakterli tədbirlər kompleksi
  - Rüsurların artırılması xarakterli kompleksi
  - Xarici malların daxili bazara nüfuz etməsinin qarşısı alan məhdudlaşdırma-rüsurlarının artırılması xarakterli tədbirlər kompleksi
  - Rüsurların artırılmaması xarakterli tədbirlər kompleksi
  - Rüsurların artırılması xarakterli tədbirlər kompleksi
40. Spesifik üculla gömrük rüsurlunun qiyməti necə hesablanır
- √ Müəyyən olunmuş rücum dərəcəsi ilə malın miqdarından
  - Müəyyən olunmuş faizlə malın faktura dəyərindən
  - Müəyyən olunmuş faizlə malın miqdarından
  - Faizlə və dərəcə ilə hesablanmış rüculardan cəmiyyətcə daha böyüyü tətbiq olunur
  - Müəyyən olunmuş faizlə malın gömrük dəyərindən
41. Az.Resp. Gömrük tarifi haqqında qanun 4-cü maddəsinə görə, Az.Resp. gömrük rüsurlarının hesablanması hansı üsullarla həyata keçirilir
- √ Advalor, spetifik və kombinə
  - Mojoritar və proporsional
  - Advalor, proporsional və kombinə
  - Proporsional və spetifik
  - Advalor və spetifik
42. Gömrük tarifi hansı iqtisadi funksiyaları daşıyır
- √ Proteksionist və fiskal
  - Yerli istehsalın stimullaşdırılması
  - Rəqabət mühitinin təmin olunması və təbii inhisarlara nəzarət
  - Gəlirlərin və resursların bölgüsünün optimallaşdırılması
  - Dünya iqtisadi sisteminə daha səmərəli inteqrasiya
43. Gömrük sistemi nə deməkdir
- √ Gömrük siyasətinin həyata keçirən dövlət və digər icra strukturlarının praktiki fəaliyyət formaları
  - Gömrük siyasətinin həyata keçirən dövlət və digər icra strukturlarının ümumi adı
  - Gömrük siyasətinin həyata keçirən dövlət və digər icra strukturlarının və eləcə də onların praktiki fəaliyyət formalarının ümumi adı
  - Gömrük siyasətinin sinonimi
  - Gömrük siyasətini həyata keçirən dövlət strukturu
44. Az..Resp. gömrük sərhəddir
- √ A.R-ın gömrük ərazisinin hüquqları, həmçinin sərbəst zonaların perimetrləridir
  - Gömrükxana ərazilərinin sərhədləridir
  - Sərbəst zonaların perimetrləridir
  - Xüsusi iqtisadi zonalar perimetrləridir
  - A.R-ın dövlət sərhədi ilə eynidir
45. Azərbaycanın xüsusi iqtisadi zonalarının əraziləri

- √ Az.R. gömrük ərazisinə daxildir
- Az.Resp. gömrük ərazisində qismən daxildir
- Qanunla müəyyən olunmuşdur
- Qonşu ölkələr ilə olan sərhədlərin neytral zonalarında yerləşir
- Az.Resp. gömrük ərazisində kənarında yerləşən ərazilərdir

46. Azərbaycanın cərbəst zonaların əraziləri

- √ Az.Resp. gömrük ərazisinə daxildirlər
- Az.Resp. gömrük ərazisinə qismən daxildirlər
- Onunla müəyyən olunmamışdır
- Qonşu ölkələr ilə olan sərhədlərin neytral zonalarında yerləşir
- Az.Resp. gömrük ərazisindən kənarında yerləşən ərazilərdir

47. Gömrük ərazisi nədir

- √ Ölkənin gömrük qanunvericiliyinin zam həcmində fəaliyyət göstərdiyi ərazi
- Ölkədə gömrük terminallarının yerləşdirdiyi ərazilər
- Gömrükxana
- Sərbəst gömrük zonaları
- Ölkənin dövlət sərhədləri ilə əhatlənmiş ərazi

48. Az. Resp. Prezidenti „Az. Resp. Dövlət gömrük komitəsi haqqında əsasnamə“-ni nə zaman təstiqləmişdir

- √ 27.10.1998-ci il
- 27.10.1999-ci il
- 17.10.1998- ci il
- 17.10.1991-ci il
- 27.10.1995-ci il

49. Gömrük sərhədi necə müəyyən edilir

- √ Gömrük ərazisinin hüquqları
- Gömrük nəzarət zonalarının perimetrləri
- Gömrük ərazisinin hüquqları, həmçinin sərbəst zonaların perimetrləri
- Gömrük ərazisinin hüdudları həmçinin və sərbəst zonalarının perimetrləri
- Sərhəd zonaların perimetrləri

50. Az.Resp. hansı qismi hansı gömrük ərazisidir

- √ Az.Resp.ərazisi
- Az.R. gömrük nəzarət zonalarının ərazisi
- Müvəqqəti saxlanclar
- Gömrük ərazisinin hüdudları
- Az.Resp. sərbəst zonalarının ərazisi

51. Müstəqilliyi elan etdikdən sonra Azərbaycanın gömrük siyasətində qarşılaşdığı başlıca problemlər

- √ Bütün cavablar düzgündür
- Milli gömrük siyasətinin yoxluğu
- Milli gömrük kadrlarının çatışmazlığı və onların hazırlanması üçün hüquq bazanın metodik vəsaitin və dərsliklərin olmaması
- Doğru cavab yoxdur
- Ölkə sərhədlərini tam əhatə edən gömrük şəbəkəsinin olmaması və ərazinin bir hissəsini erməni işğalı altında olması

52. Gömrük fəaliyyətinin əsas vəzifələri

- √ Ölkənin iqtisadi təhlükəsizlik sisteminin tərkib hissəsi olmaq, büdcəyə qəlib qətimmək
- Pul-əmtəə balansının müəyyənləşdirmək
- Pasport və vizə rejiminə nəzarət etmək
- Ölkədə rəqəbat mühiti yaratmaq və təbii inhisarların fəaliyyətinə nəzarət etmək

- Xalqın daimi artmaqda olan maddi və mənəvi ehtiyalarının ödənilməsi təmin etmək

53. Fritredizmin mahiyyəti nədir

- ✓ Xarici ticarətdə gömrük maneələrinin aradan qaldırılması
- Yerli istehsalata dövlət himayəsi
- Yerli əmtəələrin idxal malları ilə rəqabətdən qorunması
- İxracatın liberallaşdırılması
- Xarici investisiyalara dövlət himayəsi

54. Proteksionizm mahiyyəti nədir

- ✓ Yerli əmtəələrin idxal malları ilə rəqabətdən qorunması
- Yerli istehsalata dövlət himayəsi
- İxracatın liberallaşdırılması
- Xarici ticarətdə gömrük maneələrinin aradan qaldırılması
- Xarici investisiyalara dövlət himayəsi

55. Aşağıdakılardan hansı Az.Resp. idxalında ilk onluqda olan ölkələrə aid deyil

- ✓ Fransa
- İtaliya
- Yaponiya
- Ukraina
- Qazaxstan

56. Daxili tələbin idxal edilən mehsullara olan ehtiyacının ödənilməsi üçün milli sahibkarlığın inkişaf etdirilməsini nəzərdə tutan xarici ticarət strategiyası aşağıdakılardan hansıdır

- ✓ İdxal əvəzləyici
- Sənayeləşmə
- İdxalyönümlü
- Hamısı
- İdxal təminatmə

57. Aşağıdakılardan hansı Az-n Resp. Xarici ticarət siyasətinin prioritetlərinə aid deyil “ənənəvi” ticarət partnyorları ilə əməkdaşlığı artırmaq

- ✓ Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinə artırmaq
- Qeyri-neft ixracını artırmaq
- Heç biri
- neft ixracını artırmaq
- ÜTT ilə əməkdaşlıq sürətləndirmək

58. Azərbaycan Respublikasının xarici ticarət siyasətində əsas hədəflərə aid deyil

- ✓ Neft ixracını azaltmaq
- ÜTT-yə üzvlük
- İdxal əvəzliyici modelin tətbiqi
- Qeyri-neft ixracını artırmaq
- İxracın diversifikasiyası

59. Azərbaycan Respublikasının xarici ticarət səmərəliliyinə təsir edən ekzogen amillərə aid deyil

- ✓ Heç biri
- Dünya neft bazarının konyuktuk elastikliyi
- Üçüncü ölkədə münasibətdə ticarət siyasəti
- Milli istehsalın ödəmə qəbilliyətli ehtiyacların ödənilməsinə adekvatlığı
- Dünya qiymətlərinin səviyyəsi

60. 2012-ci ildə Azərbaycandan Şimal boru kəməri ilə nə qədər xam neft ixrac edilmişdir?



- √ 1,9 mln.ton
- 2.9 mln.ton
- 4.9 mln.ton
- 5.9 mln.ton
- 3.9 mln.ton

61. 2012-ci ildə Azərbaycandan dəmiryol nəqliyyatı ilə nə qədər xam neft ixrac edilmişdir?

- 2 mln.ton
- 2 mln.ton
- 3 mln.ton
- √ 1 mln.ton
- 3 mln.ton

62. 2012-ci ildə Azərbaycandan nə qədər neft məhsulları ixrac edilmişdir

- √ 1,6 mln.ton
- 5.3 mln.ton
- 2,8 mln.ton
- 3,5 mln ton
- 4.3 mln.ton

63. Azərbaycanda idxal-ixrac əməliyyatları zamanı bu sövdələşmə xarakterli hesablaşmadan istifadə olunmur?

- √ Ölkələrin öhdəlikləri üzrə hesablaşma
- SDV ilə hesablaşmalar
- Klirinq üzrə hesablaşmalar
- Qapalı valyuta ilə hesablaşmalar
- Milli valyuta ilə hesablaşma

64. QATS - Xidmətlərlə Ticarət üzrə Baş Sazişə görə bütün xidmətlər neçə bölmədə və növdə qruplaşdırılır?

- √ 12 bölmə 160 növ
- bölmə 120 növ
- 10 bölmə 140 növ
- bölmə 180 növ
- bölmə 100 növ

65. 2012-ci ildə Azərbaycandan nə qədər elektrik enerjisi ixrac edilmişdir?

- √ 341 mln. KVt/s
- 641 mln. KVt/s
- 541 mln. KVt/s
- 241 mln. KVt/s
- 441 mln. KVt/s

66. 2010-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsində MDB ölkələrinin payı nə qədər olmuşdur?

- √ 0.144
- 0.187
- 0.208
- 0.253
- 0.125

67. 2010-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa İttifaqının payı nə qədər olmuşdur?

- √ 0.424
- 0.267
- 0.497

- 0.528
- 0.355

68. 2010-cu ildə Azərbaycan əmtəə idxalında 1-ci üçlük ölkələri hansılar olmuşdur?

- √ Rusiya, Türkiyə, Almaniya
- Almaniya, Ukrayna, Qazaxstan
- Rusiya, Sinqapur, Böyük Britaniya
- Çin, Almaniya, Braziliya
- Türkiyə, Çin, Ukrayna

69. 2010-cu ildə Azərbaycan əmtəə idxalında 1-ci yeri hansı ölkə tutmuşdur?

- √ Rusiya
- ABŞ
- Almaniya
- Türkiyə
- Ukrayna

70. 2010-cu ildə Azərbaycandan əmtəə ixracında 1 -ci üçlük ölkələri hansılar olmuşdur?

- √ İtaliya, Fransa, İsrail
- Fransa, Xorvatiya, Sinqapur
- İtaliya, ABŞ, Ukrayna
- Ukrayna, Rusiya, Fransa
- Rusiya, Malayziya, ABŞ

71. 2010-cu ildə Azərbaycandan əmtəə ixracında 1-ci yeri hansı ölkə tutmuşdur?

- √ İtaliya
- Rusiya
- İsrail
- Sinqapur
- ABŞ

72. 2012-ci ildə Azərbaycana neçə çeşiddə mal idxal edilmişdir?

- √ 6421.0
- 5421.0
- 7421.0
- 8421.0
- 3421.0

73. 2012-ci ildə Azərbaycandan neçə çeşiddə mal ixrac edilmişdir?

- √ 2273.0
- 3273.0
- 4273.0
- 5273.0
- 1273.0

74. "Rüsumsuz ticarət mağazasının fəaliyyətinin tənzimlənməsi haqqında Qaydalar" Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hansı əmri ilə təsdiq edilmişdir?

- 30.09.2000- ci il, 184 sayılı əmr
- 07.05.2002- 23.11.1996-cı il, 026 sayılı əmr
- √ 24.07.1998-ci il, 033 sayılı əmr
- 14.04.1997-ci il, 074 sayılı əmr
- 07.05.2002- ci il, 141 sayılı əmr

75. Xarici ticarətdə texniki maneələrə aid edilmir
- √ Xaricdən gətirilən malların qiyməti
  - Xaricdən gətirilən malların təhlükəsizliyi
  - Xaricdən gətirilən malların qablaşdırılması və markalanması
  - Xaricdən gətirilən malların sertifikatlaşdırılması və texniki xarakteristikası
  - Xaricdən gətirilən malların standartları və keyfiyyəti
76. Azərbaycan Respublikasında ixracın stimullaşdırılması vasitələrinə daxil edilmir
- √ İxrac rüsumlarının tətbiq edilməsi
  - Kreditləşdirmə
  - Risklərin sığorta edilməsi
  - Milli istehsalçıların rəqabətqabiliyyətliliyinin dəstəklənməsi
  - Subsidyaların verilməsi
77. Dünya bazarında Azərbaycan neftinin qiyməti digər neftlərin qiyməti ilə müqayisədə necədir?
- √ Yüksəkdir
  - Bərabərdir
  - Dəfələrlə yüksəkdir
  - Çox ucuzdur
  - Ucuzdur
78. Xarici ticarət əməliyyatlarının aparılmasında firmanın əsas məqsədi nədir?
- √ Mənfəət əldə etmək
  - Humanitar yardım
  - İnformasiya vermək
  - Sığortalanmaq
  - Reklam etmək
79. Xarici ticarət əlaqələrində zərərin qarşısının alınmasının əsas amili hansıdır?
- √ Müqavilə şərtlərinin ən əlverişli variantının dəqiq müəyyən edilməsi
  - Arbitrajların düzgün seçilməsi
  - Nəqliyyat növünün düzgün seçilməsi
  - Gözəl ofis binası
  - Reklamın genişləndirilməsi
80. Ölkədə istehsal müəssisələrinin sayının artmasına müsbət təsir göstərən amillərə daxil deyil
- √ Təqaüd yaşının aşağı salınması
  - Güzəştli kreditlərin həcmının artması
  - Vergi dərəcələrinin aşağı salınması
  - İnvestorların hüquqlarının qorunması
  - Əlverişli sahibkarlıq mühitinin yaradılması
81. Xarici ticarət əlaqələrinin uzunmüddətliliyinin artırılmasının əsas amili hansıdır?
- √ Tərəfdaşların dəqiq və düzgün seçilməsi
  - Mal itkilərinin qarşısının alınması
  - Arbitrajların düzgün seçilməsi
  - Vergilərin vaxtında ödənilməsi
  - Alınan malların sığortalanması
82. "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Əsasnaməsi" Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir
- √ 31.01.2002-ci il; 17 nömrəli qərar

- 28.08.2001-ci il; 160 nömrəli qərar
- 20.02.2003-ci il 18 nömrəli qərar
- 25.07.2001-ci il 105 nömrəli qərar
- 18.05.2000-ci il; 102 nömrəli qərar

**83.** "Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Azərbaycan Respublikası Prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir?

- ✓ 14 aprel 2009-cu il
- 26 iyul 2007-ci il
- 15 oktyabr 2010-cu il
- 18 may 2007-ci il
- 18 fevral 2008-ci il

**84.** Azərbaycanda keçirilən beynəlxalq sərgi və konfransları hansı orqan təşkil edir və keçirir?

- İqtisadi İnkişaf Nazirliyi
- ✓ Ticarət-Sənaye Palatası
- Bakı biznes mərkəzi
- Nəqliyyat Nazirliyi
- Kənd Təsərrüfatı Nazirliyi

**85.** Dövlətlərarası ikitərəfli biznes forumları Azərbaycanda hansı hökumət orqanı təşkil edir və keçirir:

- ✓ İqtisadi İnkişaf Nazirliyi
- Dövlət Gömrük Komitəsi
- Vergilər
- Maliyyə Nazirliyi
- Kənd Təsərrüfatı Nazirliyi

**86.** Xarici ticarət əməliyyatlarının aparılması beynəlxalq təşkilatların hansı sənədlərinə əsaslanmalıdır?

- Statut
- Müqavilələr
- ✓ Beynəlxalq konvensiyalar və sazişlər Reqlament
- Status
- Protokol

**87.** Azərbaycanın xarici ticarət siyasətinin formalaşdırılmasının daxili amillərinə aid edilmir

- Coğrafi mövqe
- Bazar infrastrukturunu
- ✓ Uçot sistemi
- Peşəkar kadrlar
- Elmi-texniki potensial

**88.** Azərbaycanın xarici ticarət siyasətinin formalaşdırılmasının xarici amillərinə daxil edilmir

- ✓ Sığorta xidməti
- TMK-lar
- Əmək resurları
- Təbii resurslar
- İnvestisiya qoyuluşu

**89.** Azərbaycanın xarici ticarət siyasətinin əsas prioritetlərinə aid edilmir

- ✓ Auditor xidməti
- Neft və qaz kəmərlərindən istifadə
- TRASEKA nəqliyyat dəhlizindən istifadə
- Rəqabətə tablı əmtəə istehsalı

- İxrac potensialı

90. Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqamətləri hansılardır?

- √ Neft-qaz, informasiya-kommunikasiya texnologiyaları və turizm
- Neft-qaz, nəqliyyat və meşə sənayesi
- Turizm, ağac emalı və rabitə
- Nəqliyyat, ağac emalı və neft-qaz
- Neft-qaz, aqrar sənaye və bankçılıq

91. Beynəlxalq ticarətin əsas prinsiplərinə daxil deyildir

- √ ƏDV-nin azaldılması prinsipi
- Azad ticarət prinsipi
- Milli iqtisadiyyatın qorunması prinsipi
- Tranzit daşımaların sərbəstliyi prinsipi
- Beynəlxalq ticarətin liberallaşdırılması prinsipi

92. Azərbaycan Respublikası Hökuməti ilə digər ölkələrin Hökumətləri arasında hansı sazişlər bağlanmışdır?

- √ İkili vətəndaşlıq haqqında saziş
- İnterestlərin təşviqi və qorunması haqqında saziş
- Beynəlxalq nəqliyyat əlaqələri haqqında saziş
- Beynəlxalq emekdaşlıq sazişi
- İqtisadi əməkdaşlıq və ticarət haqqında saziş Gömrük işi sahəsində əməkdaşlıq haqqında saziş

93. Azərbaycan Respublikasının prezidenti hər ilin yanvar ayının sonunda keçirilən hansı beynəlxalq tədbirdə iştirak edir?

- √ Davos Dünya İqtisadi Forumu
- BMT-nin baş məclisi
- Avropa Şurası
- ATƏT-in sammiti
- Leypsik Yarmarkası

94. Sovet dövründə Azərbaycan SSR-dən SSRİ markası ilə ixrac olunan əsas məhsullar hansılardır?

- √ Neft məhsulları, kondisioner, xalçalar, dərman bitkiləri, zəfəran, neft avadanlıqları
- Kompüter, ət, süd, uşaq geyimləri, taxıl
- Neft avadanlığı, yağ, taxıl, taxta-şalban, kağız
- Taxıl, qənnadı malları, daş kömür, süd məhsulları, yağ
- Xalçalar, avtomobil, taxıl, gəmi, qənnadı malları

95. Azərbaycanın investisiya qoymadığı ölkəni göstərin

- √ Türkmənistan
- Rusiya İtaliya
- Gürcüstan
- Özbəkistan
- Türkiyə

96. 2012-ci ildə Azərbaycandan xarici ölkələrə nə qədər investisiya qoyulmuşdur?

- √ 1,2 mlrd. ABŞ dolları
- 1 mlrd. ABŞ dolları
- 1,5 mlrd. ABŞ dolları
- 1 mlrd. ABŞ dolları
- 0,5 mlrd. ABŞ dolları

97. QATT-ın hazırkı varisi hansı beynəlxalq təşkilatdır?

- ✓ ÜTT
- OPEK
- YUNESKO
- YUNİTRAL
- YUNKTAD

98. 2010-cu ildə dünyada neft istehsalı üzrə 1-ci üçlük ölkələri hansılar olmuşdur?

- ✓ Səudiyyə Ərəbistanı, ABŞ, Rusiya
- ABŞ, Venesuela, Kanada
- Rusiya, Çin, İraq
- Rusiya, Böyük Britaniya, Norveç
- İran, Meksika, ABŞ

99. Beynəlxalq ticarəti tənzimləyən beynəlxalq təşkilatlara daxil deyildir.

- ✓ YUNESKO
- ÜTT
- BVF
- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
- YUNKTAD

100. Azərbaycan neçənci ildə ÜTT-yə üzv qəbul edilmişdir?

- ✓ Qəbul edilməmişdir
- 2005-ci ildə
- 2010-cu ildə
- 2000-ci ildə
- 1996-ci ildə

101. Hansı regional beynəlxalq təşkilat beynəlxalq ticarət məsələləri ilə məşğul deyildir?

- MDB
- GUAM
- NAFTA
- ✓ ATƏT
- EKO

102. TANAP layihəsinin əsası neçənci ildə və hansı ölkə tərəfindən qoyulmuşdur?

- ✓ 2012-ci ildə Azərbaycan
- 2011-ci ildə Qazaxstan
- 2010-cu ildə Türkmənistan
- 2010-cu ildə Türkmənistan
- 2013-cü ildə Rusiya

103. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri neçənci ildə istifadəyə verilmişdir?

- ✓ 28 may 2006-cı il
- 10 dekabr 2004-cü il
- 10 oktyabr 2005-ci il
- 18 yanvar 2007-ci il
- 5 fevral 2003-cü il

104. Bakı-Tbilisi-Qars magistral dəmir yolu neçənci ildə istifadəyə verilmişdir?

- ✓ 2013.0
- 2010.0
- 2012.0
- 2014.0

- 2011.0
105. 2012-ci ildə BTC boru kəməri ilə nə qədər xam neft ixrac edilmişdir
- √ 27,9 mln.ton
- 32,8 mln.ton
  - 25,7 mln.ton
  - 30,2 mln.ton
  - 23,4 mln.ton
106. Əsrin neft müqaviləsi neçənci ildə və hansı ölkədə imzalanmışdır?
- √ 1994-cü ildə Azərbaycanda
- 1992-cü ildə ABŞ-da
  - 1995-cı ildə Gürcüstanda
  - 1995-ci ildə Qazaxstanda
  - 1997-ci ildə Türkiyədə
107. XX əsrin əvvəllərində Bakı neftini daşımaq üçün dünyada ilk neftdaşıyan "Zoroastr" tankeri kimin sifarişi ilə harada tikilmiş və Xəzər dənizinə gətirilmişdir
- √ "Nobel qardaşları" şirkətinin sifarişi ilə İsveçdə
- I Pyotrun sifarişi ilə Murmanskda
  - Vladimir Leninin sifarişi ilə Odessada
  - Karl Marksın sifarişi ilə Marseldə
  - I Nikolayın sifarişi ilə Peterburqda
108. "Əgər neft kralıqadırsa Bakı onun taxt-tacıdır" fikrinin müəllifi kimdir?
- √ Uinston Çörçil
- İosif Stalin
  - Franklin Ruzvelt
  - Corc Soros
  - Alfred Nobel
109. Müstəqillik dövründə Azərbaycanda ən aşağı qaz hasilatı neçənci ildə və nə qədər olmuşdur?
- √ 2004-cü ildə 5 mlrd.m3
- 1995-ci ildə 6 mlrd.m3
  - 1991-ci ildə 7 mlrd.m3
  - 1991-cü ildə 4 mlrd.m3
  - 1991-ci ildə 8 mlrd.m3
110. Müstəqillik dövründə Azərbaycanda ən yüksək qaz hasilatı neçənci ildə və nə qədər olmuşdur?
- √ 2012-ci ildə 28 mlrd.m3
- 1995-2003-cü ildə 22 mlrd.m3
  - 1997-ci ildə 23 mlrd.m3
  - 2005-ci ildə 30 mlrd.m3
  - 1995-ci ildə 18 mlrd.m3
111. Müstəqillik dövründə Azərbaycanda ən aşağı neft hasilatı neçənci ildə və nə qədər olmuşdur?
- √ 1996-cı ildə 9,1 mln.ton
- 1992-ci ildə 10,2 mln.ton
  - 1992-cü ildə 12,3 mln.ton
  - 1995-ci ildə 8,1 mln.ton
  - 1991 -ci ildə 11,1 mln.ton
112. Müstəqillik dövründə Azərbaycanda ən yüksək neft hasilatı neçənci ildə və nə qədər olmuşdur?

- √ 2010-cu ildə 50,7 mln.ton
- 1997-ci ildə 49,6 mln.ton
- 2005-ci ildə 22,2 mln.ton
- 1992-ci ildə 59,4 mln.ton
- 2000-ci ildə 44,1 mln.ton

113. 2010-cu ildə dünyada neft ehtiyatlarına görə 1-ci üçlük ölkələri hansılar olmuşdur?

- √ Səudiyyə Ərəbistanı, İraq, BƏƏ
- İran, Meksika, Rusiya
- Venesuela, BƏƏ, Meksika
- İraq, Rusiya, Liviya
- Küveyt, ABŞ, Liviya

114. 2012-ci ildə Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan nə qədər çoxdur?

- 25 dəfə çoxdur
- 3 dəfə çoxdur
- √ 10 dəfə çoxdur
- 2 dəfə çoxdur
- 15 dəfə çoxdur

115. 2012-ci ildə Azərbaycanın dövlət büdcəsi nə qədər artıb və nə qədər olub?

- √ 17 dəfə artıb və 25 milyard dollar olub
- 20 dəfə artıb və 20 milyard dollar olub
- 5 dəfə artıb və 15 milyard dollar olub
- 15 dəfə artıb və 22 milyard dollar olub
- 20 dəfə artıb və 28 milyard dollar olub

116. 2012-ci ildə Davos iqtisadi Forumunun hazırladığı cədvələ görə Azərbaycan rəqabət qabiliyyətinə görə MDB-də və dünyada neçənci yerdədir?

- √ MDB-də 1-ci, dünyada 18-ci
- MDB-də 5-ci, dünyada 30-cu
- MDB-də 4-cü, dünyada 20-ci
- MDB-də 10-cu, dünyada 10-cu
- MDB-də 3-cü, dünyada 25-ci

117. Azərbaycanın iqtisadi yüksəlişinin dayaq nöqtəsi hansıdır?

- √ Əsrin müqaviləsi
- Sahibkarlığın inkişafı
- Regionların sosial-iqtisadi inkişafı
- Dayanıqlı bank sistemi
- Özəlləşdirmə proqramları

118. Dünyada 3-cü Parisin Luvr muzeyində nümayiş etdirilən qədim Azərbaycan malları hansılardır?

- √ xalçalar və keramika əşyaları
- zərgərlik malları və sandıqlar
- paltarlar və küplər
- rəssamlıq əsərləri və metal pullar
- çini qablar və xəncərlər

119. Sovet dövründə kolxoz ticarəti yolu ilə satılan malların qiyməti kim tərəfindən müəyyən edilirdi?

- √ Kolxoz bazarlarındakı tələb və təklif əsasında mal satanlar tərəfindən
- Dövlət plan komitəs



- Ticarət Nazirliyi
- Kolxoz bazarlarının direktorluğu tərəfindən
- Dövlət qiymət komitəsi

120. Sovet dövründə Azərıtıfıaq sıstemındə ıstehlak cəmiyyətlərinin hansı forması olmamayıdır?

- √ Regional ıstehlak cəmiyyəti
- Kənd ıstehlak cəmiyyəti
- Sovxoz-fəhlə kooperativi
- Şəhər ıstehlak cəmiyyəti
- Rayon ıstehlak cəmiyyəti

121. Sovet dövründə Azərbaycan SSR Ticarət Nazirliyi sıstemındə hansı formada ticarət təşkilatı (torq) olmamışıdır

- √ Rayonlararası ticarət təşkilatı
- Qarışıq mallar ticarət təşkilatı
- İxtisaslaşdırılmış ticarət təşkilatı
- Topdansatış ticarət təşkilatı
- Yeyinti malları ticarət təşkilatı

122. Sovet dövründə pərakəndə ticarət şəbəkəsində satılan malların qiyməti kim tərəfindən müəyyən edilirdi

- √ Dövlət Qiymət Komitəsi
- Maliyyə Nazirliyi
- Statistika Komitəsi
- Standartlaşdırma Komitəsi
- Ticarət nazirliyi

123. Sovet dövründə ticarətin alqı-satqı predmeti olmayan mallar hansılar olmuşdur?

- √ Evlər, əqli məhsullar və torpaq
- ərzaq malları, evlər və ayaqqabı
- musiqi alətləri, qida məhsulları və evlər
- paltar, əqli məhsullar və toxuculuq malları
- Zərgərlik malları, evlər və musiqi alətləri

124. Sovet dövründə ticarətin maddi-texniki bazasına bunlardan hansı daxil edilmirdi?

- √ Pul vəsaitləri
- Binalar
- Avadanlıqlar
- Qurğular
- Maşınlar

125. Sovet dövründə Azərbaycan SSR-də xüsusi çəkisinə görə əsas dövlət ticarəti sistemi hansı idi?

- √ Ticarət Nazirliyi sistemi
- Firma ticarəti sistemi
- FTŞ və FTİ sistemi
- Maddi-texniki təchizat sistemi
- Hərbi ticarət sistemi

126. Sovet dövründə Azərbaycan SSR-də xüsusi çəkisinə görə əsas ticarət forması hansı idi

- √ Dövlət ticarəti
- Kolxoz ticarəti
- Poçtla ticarət
- Kooperativ ticarəti
- Komission ticarəti

127. Sovet dövründə Azərbaycan SSR-də Kolxoz ticarəti hansı dövlət orqanı tərəfindən idarə edilirdi

- Dövlət Statistika Komitəsi
- √ Ticarət Nazirliyi
- Dövlət Plan Komitəsi
- Dövlət Maddi Texniki Təchizat Komitəsi
- Dövlət Qiymət Komitəsi

128. Sovet dövründə Təsərrüfat fəaliyyətinin hansı sahələri ilə Azərıtıfəq məşğul deyildi

- √ Turizm
- Ticarət
- İctimai iaşə
- Tədarük
- İstehsal

129. Sovet dövründə Azərbaycan SSR-də Kooperativ ticarəti hansı təşkilat tərəfindən idarə edilirdi

- √ Azərıtıfəq Maddi Texniki Təchizat Komitəsi
- İqtisadiyyat Nazirliyi
- Kənd Təsərrüfatı Nazirliyi
- Maliyyə Nazirliyi
- Ticarət Nazirliyi

130. Sovet dövründə Azərbaycan SSR-in dövlət ticarəti hansı sistemləri əhatə edirdi

- √ Ticarət Nazirliyi, FTŞ və FTİ və qeyri-sənaye nazirlikləri və Dövlət Komitələrinin ticarət sistemləri
- Ticarət Nazirliyi, qeyri-sənaye nazirlikləri və dövlət komitələrinin ticarət sistemi
- FTŞ və FTİ, qeyri-sənaye nazirlikləri və Dövlət Komitələrinin ticarət sistemləri
- Ticarət Nazirliyi və Azərıtıfəq
- Ticarət Nazirliyi, FTŞ və FTİ sistemləri

131. SSRİ-nin tərkibində olan dövrdə Azərbaycan SSR-də ticarətin hansı formaları mövcud olmuşdur?

- √ Dövlət ticarəti, kooperativ ticarəti və kolxoz ticarəti
- Dövlət ticarəti və kolxoz ticarəti
- Xüsusi ticarət və kolxoz ticarəti
- Kolxoz ticarəti və kooperativ ticarəti
- Kooperativ ticarəti və dövlət ticarəti

132. Çar Rusiyasının tərkibində olan dövrdə Azərbaycanda ticarətin hansı formaları mövcud olmuşdur:

- √ Xüsusi ticarət, dövlət ticarəti və kooperativ ticarəti
- Xüsusi ticarət və kolxoz ticarəti
- Hərbi ticarət və kolxoz ticarəti
- Kolxoz ticarəti və kooperativ ticarəti
- Çar Rusiyasının tərkibində olan dövrdə Azərbaycanda ticarətin hansı formaları mövcud olmuşdur:

133. Azərbaycanda ilk birja - Bakı birjası neçənci ildə açılmışdır?

- √ 1887-ci ildə
- 1800-ci ildə
- 1850-ci ildə
- 1910-cu ildə
- 1790-cı ildə

134. Rusiyada ilk birja neçənci ildə açılmışdır?

- √ 1705-ci ildə
- 1640-cı ildə

- 1720-ci ildə
- 1600-cü ildə
- 1650-ci ildə

135. Orta əsrlərdə hansı ölkədə hansı malın öz ərazisində satılması qadağan edilmişdi

- √ Yaponiyada qılınc
- Azərbaycanda xalça
- Çində ipək
- İranda qızıl məmulatı
- Misirdə parça

136. Orta əsrlərdə Azərbaycanda şahlıqların və xanlıqların xəzinələrinin doldurulmasının əsas mənbəyi kimlərdən alınan vergilər idi

- √ Sənətkarlar və tacirlər
- Ruhanilər və zərgərlər
- Əkinçilər və balıqçılar
- Maldarlar və balıqçılar
- Maldarlar və əkinçilər

137. Qədim və orta əsrlərdə Azərbaycan dövlətlərinin əsas əmtəə bazarları hansılardır?

- √ Xam ipək və zərgərlik məmulatları bazarları
- Neft və qaz bazarları
- Çay və qızıl bazarları
- Taxıl və çay bazarları
- Neft və pambıq bazarları

138. XV və XVII əsrlərdə Azərbaycanın Ağqoyunlu və Səfəvi dövlətləri hansı ölkələrlə diplomatik və ticarət əlaqələrində olmuşdur?

- √ Rusiya, Venesiya Respublikası, Neapol Krallığı, Avropa və Skandinaviya ölkələri
- Çin, Rusiya, Koreya, Braziliya
- Almaniya, Monqolustan, Peru, Vyetnam
- İtaliya, Çili, Misir, Nigeriya
- Fransa, Yaponiya, Hindistan, Argentina

139. XVII-XVIII əsrlərdə Azərbaycanın Maku xanlığının əsas təsərrüfat sahələri hansılar idi

- √ Ticarət və əkinçilik
- Heyvandarlıq və balıqçılıq
- Sənətkarlıq və heyvandarlıq
- Maldarlıq və zərgərlik
- Zərgərlik və ipəkçilik

140. XVII-XVIII əsrlərdə Azərbaycanın Naxçıvan xanlığının əsas təsərrüfat sahələri hansılar idi

- Heyvandarlıq və zərgərlik
- Heyvandarlıq və əkinçilik
- Zərgərlik və ipəkçilik
- Balıqçılıq və ticarət
- √ Sənətkarlıq və memarlıq

141. XVII-XVIII əsrlərdə Azərbaycanın Təbriz xanlığının əsas təsərrüfat sahələri hansılar idi

- √ Sənətkarlıq və ticarət
- Balıqçılıq və ticarət
- Heyvandarlıq və əkinçilik
- İpəkçilik və ticarət
- Heyvandarlıq və sənətkarlıq

142. XVII-XVIII əsrlərdə Azərbaycanın Bakı xanlığının əsas təsərrüfat sahələri hansılar idi

- ✓ Balıqçılıq və sənətkarlıq
- Balıqçılıq vəəkinçilik
- Heyvandarlıq və sənətkarlıq
- Zərgərlik və ipəkçilik
- İpəkçilik və ticarət

143. XVII-XVIII əsrlərdə Azərbaycanın İrəvan xanlığının əsas təsərrüfat sahələri hansılar idi

- ✓ Sənətkarlıq və heyvandarlıq
- Balıqçılıq və ticarət Zərgərlik və ipəkçilik
- Heyvandarlıq vəəkinçilik
- Ticarət və ekincilik
- Ticarət və ipəkçilik

144. XVII-XVIII əsrlərdə Azərbaycanın Qarabağ xanlığının əsas təsərrüfat sahələri hansılar idi

- ✓ Sənətkarlıq vəəkinçilik
- Heyvandarlıq vəəkinçilik
- Zərgərlik və ipəkçilik
- Ticarət və ipəkçilik
- Balıqçılıq və ticarət

145. Böyük İpək Yolunun başlanğıcı, orta və son ölkələri hansılardır

- ✓ Çin-Azərbaycan-İspaniya
- Koreya-İran-İngiltərə
- Monqolustan-Rusiya-Fransa
- Hindistan-Suriya-Portuqaliya
- Yaponiya-Əfqanıstan-Rusiya

146. Orta əsr şərq bazarları hansılardır?

- ✓ Qədim Şamaxı, Bərdə, Naxçıvan, Dərbənd, Gəncə, Təbriz
- Qəbələ, Lənkəran, Ərdəbil, Əhər
- Ərdəbil, Təbriz, Dərbənd, İrəvan
- Mərənd, Maku, Bakı, Şamaxı
- Beyləqan, Ordubad, Qəbələ, Bakı

147. Qədim Azərbaycan ərazisindən keçən əsas beynəlxalq karvan yolu hansı olmuşdur?

- ✓ Təbriz-Naxçıvan-Bərdə-Gəncə-Şamaxı-Qəbələ
- Şamaxı-Qəbələ-Tiflis-Batumi
- Naxçıvan-İrəvan-Tiflis-Poti
- Ərdəbil-İsfahan-Ərzurum-İrəvan
- Təbriz-Bağdad-Mosul-Əmman

148. Azərbaycanı dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri edən amil deyil

- ✓ Bəzək əşyaları
- Memarlıq abidələri
- Qədim yaşayış məskənləri və metal pulların kəsilməsi
- Qədim qalalar
- Karvansaray və qəbristanlıqlar

149. Rusiyada vahid pul sistemi neçənci ildə yaranmışdır

- ✓ 1535-ci ildə
- 1480-ci ildə

- 1640-cı ildə
- 1485-ci ildə
- 1355-ci ildə

150. 1294-cü ildə ilk dəfə Azərbaycanda buraxılan kağız pul

- ✓ Çav Dirhəm
- Dinar
  - Dollar
  - Tüman
  - Tüman

151. Azərbaycanın dünya meridianın ilkin çıxmasının köklərinə aid deyil

- ✓ Xəzər dənizinin qərb sahəsində yerləşməsi
- Qədim ipək yolu üzərində yerləşməsi
  - Doqquz iqlim şəraitinə malik olması
  - Ərazisinin böyüklüyü
  - Şimal-cənub əlaqələrindəki coğrafi mövqeyi

152. Ölkələrarası ticarət əlaqələrinin meydana çıxmasının ilkin şərtləri və səbəblərinə aid deyil

- ✓ sığorta xidmətinin yaranması
- halinin artması və əhali miqrasiyası
  - əl əməyindən maşın əməyinə keçilməsi
  - əhali tələbinin atması
  - əmtəə istehsalının artması və nəqliyyat vasitələrinin yaranması

153. Aşağıdakılardan hansı qeyri-tarif məhdudiyət kimi kəmiyyət nəzarəti tədbirləri hesab olunmur?

- ✓ Standartlaşdırma
- Kvotalaşdırma
  - Malın idxalının qadağan edilməsi
  - İxracın məhdudlaşdırılması
  - lisenziyalaşdırma

154. Aşağıdakılardan hansı qeyri-tarif məhdudiyətlər kimi maliyyə tədbirləri hesab olunmur?

- ✓ vergi tarifləri
- valyuta mənzənnələri çoxluğu
  - xarici valyuta yığılmasına rəsmi məhdudiyətlər
  - müəyyən edilməsi, ödənc növbəliliyi
  - idxalın dəyərinin qabaqcadan ödənilməsi

155. Aşağıdakılardan hansı qiymətlər üzərində nəzarət tədbirlərinə aid deyildir?

- ✓ gömrük rüsumları
- ixrac qiymətlərinin «kənüllü» məhdudlaşdırılması
  - antidempinq tədbirlər
  - kompensasiya tədbirləri
  - qiymətlərin inzibati qaydada müəyyən edilməsi

156. Paratarif tədbirlərə aid deyildir:

- ✓ Əlavə dəyər vergisinin tutulması
- Əlavə yığımlar
  - Daxili vergi və yığımlar
  - Diskretləşdirici gömrük qiymətləndirilməsi
  - Gömrük əlavələri

157. İnzibati qeyri-tarif məhdudiyətlərə aiddir

- √ Qiymətlərin tənzimlənməsi
- Lisenziyalaşdırma və kvotalaşdırma
- Monopolist tədbirlər
- idxal depozitləri
- Embarqo

158. İqtisadi qeyri-tarif məhdudiyətlərə aid deyildir?

- √ barter mübadiləsi
- müxtəlif vergi və yığımlar
- idxal depozitləri
- valyuta tənzimlənməsi tədbirləri
- xüsusi növ rüsumlar

159. Qeyri-tarif tədbirləri neçə qrupa bölünür?

- √ 2 qrupa
- 5 qrupa
- 4 qrupa
- 3 qrupa
- 6 qrupa

160. Xarici ticarəti tənzimləyən tədbirlər neçə qrupa bölünür?

- √ 8 qrupa
- 5 qrupa
- 7 qrupa
- 9 qrupa
- 6 qrupa

161. Aşağıdakılardan hansı qeyri-tarif məhdudiyətlərin məqsədi deyildir?

- √ monopoliya yaratmaq
- əhalinin həyat səviyyəsinin və sağlamlığının qorunması
- əxlaqın dinin və milli təhlükəsizliyin qorunması
- ekologiyanın qorunması
- Milli sənayenin müdafiəsi

162. Gömrük dəyərinin təyin edilməsi üsullarına aşağıdakılardan hansını aid etmək olmaz?

- √ Dəyərin vurulması üsulu
- Eyni malların sövdələşmə qiyməti üsulu
- Eynicinsli malların sövdələşmə qiyməti üsulu
- Dəyərin toplanması üsulu
- Gətirilən malların sövdələşmə qiyməti üsulu

163. Gömrük dəyərinin təyin edilməsi üsullarına aşağıdakılardan hansını aid etmək olar?

- √ Ehtiyat üsulu
- Eyni malların sığorta qiyməti üsulu
- Eynicinsli malların daşınma qiyməti üsulu;
- Dəyərin hesablanması üsulu
- Gətirilən malların istehsal qiyməti üsulu

164. Malın mənşə sertifikatında aşağıdakı məlumatlardan hansı olmalıdır?

- √ daşınma vasitəsi və gediş istiqaməti
- idxalatçının adı və emblemi

- yerlərin sayı və malın göstəriciləri
- netto çəkisi
- ixracatçının fəmiliası

**165.** Malın mənşə ölkəsinin təyin edilməsi meyarları hansılardır?

- ✓ Malın tam istehsal edildiyi ölkə hesab ediləcək malların siyahısının müəyyən edilməsi
- əmtənin tərkibi meyarı
- Hazır mallar üzrə
- Texnoloji proseslər üzrə
- emal texnologiyası üzrə

**166.** Qanunvericiliyə görə gömrük güzəştləri hansılar hesab olunur?

- ✓ rüsum ödənişindən azad etmə
- rüsum dərəcələrinin sabitliyi
- malın güzəştli gətirilməsi (çıxarılması) üçün tarif kvotlarının ləğv edilməsi
- rüsumun tam ödənilməsi
- əvvəl ödənilmiş rüsumun ləğv edilməsi

**167.** Qanunvericiliyə görə gömrük rüsumlarının əlahiddə növləri hansılardır?

- ✓ Antidempinq
- məxfi
- Kommersiya
- məcburi
- fərdi

**168.** Qanunvericiliyə görə mövsümi rüsumların qüvvədə olduğu müddət

- ✓ yarım il (6 ay)-dək
- 1 aydan
- 1 rüb (3 ay)-dək
- 1 ildən artıq ola bilməz.
- 10 gündən

**169.** AR «Gömrük tarifi haqqında» qanuna görə gömrük tarifinin əsas məqsədləri:

- ✓ 1. İdxal və ixracın əlverişli nisbətini təmin etmək.
- 1. Valyuta gətirilməsi və aparılmasını qadağan etmək
- Malların istehsal və istehlakını inhisara almaq
- AR iqtisadiyyatını xarici rəqabətdən qorumaq
- AR üzrə əmtələri qiymətləndirmək

**170.** Gömrük-tarif tənzimlənməsində fiskal funksiya

- ✓ dövlət büdcəsinə vəsait yığılmasını təmin edir
- dövlət büdcəsinin kəsirini aradan qaldırır.
- Maliyyə fəaliyyətinə nəzarət edir
- İnvestisiya artımını təmin edir
- sahibkarların mənafeələrini müdafiə edir

**171.** Gömrük tarif tənzimlənməsində proteksionist funksiya:

- ticarətin gücləndirilməsinə xidmət edir.
- ✓ milli istehsalçıların mənafeələrini müdafiə edir
- kiçik biznesin inkişafına yönəldilir
- 1. xarici investorların maraqlarına xidmət edir.
- istehsalın gücləndirilməsinə xidmət edir.

172. Gömrük tarifinin daşdığı funksiyalar:

- √ fiskal
- pozucu
- normalaşdırıcı
- sabitləşdirici
- tənzimləyici

173. Xarici ticarət əməliyyatlarında və onun gömrük stistikasında malların miqdarı hesabı hansı çəki üzrə aparılır

- √ Netto çəkisi ilə
- Nəqliyyət vasitəsi ilə birlikdə çəkisi ilə
- Çəkisizlik şəraitində
- Brutto çəkisi ilə
- Gözəyarı çəki ilə

174. Xarici ticarətin gömrük statistikasının əsas məlumat mənbəyi hansı sənəddir

- √ Yüklə gömrük bəyannaməsi
- Mənşə sertifikatı
- Konosament
- İnvoys
- Kontrakt

175. Planetimizdə olan 12 iqlim qurşağından neçəsi Azərbaycanda mövcüddür

- √ 9-u
- 7-si
- 5-i
- 12-si
- 11-ci

176. Az-n şərqdən Xəzər dənizi ilə sahil cərhəddinin (xəttinin) uzunluğu nə gədərdir

- √ 825 km
- 1060 km
- 740 km
- 680 km
- 970 km

177. Az-n dövlət sərhədlərinin ümumi uzunluğu nə gədərdir

- √ 3472 km
- 6782 km
- 2960 km
- 4816 km
- 5347 km

178. Az.Resp. ixrac əməliyyatlarına aid edilmir

- √ Sərhədyanı ticarət
- Təkrar ixrac əməliyyatları
- Konsiqnasiya yolu ilə ixrac əməliyyatları
- Müvəqqəti ixrac əməliyyatları
- Kreditlə ixrac əməliyyatları

179. Az.Resp.gömrük ərazisinə daxil olan xarici mənşəli malların yenidən işlənmədən digər xarici ölkələrə ixrac əməliyyatlarında nə deyilir

- √ Təkrar ixrac (reeksport)əməliyyatları
- Tranzit əməliyyatları



- Yükləmə boşaltma əməliyyatları
  - İdxal əməliyyatları
  - İxrac əməliyyatları
- 180.** Gömrük təşkilatının hazırladığı “Brüssel Gömrük nomenklaturası” və BMT-nin hazırladığı “Beynəlxalq Standart Ticarət Təsnifatı Nomenklaturu” nə vaxt qəbul edilmişdir
- √ 1950-ci il
  - 1947-ci il
  - 1951-ci il
  - 1961-ci il
  - 1945-ci il
- 181.** Gömrük sərhədindən keçirilən qeyri-komersiya mallarına daxil deyildir
- √ Tikinti texnikası mallar
  - Diplomatik korpusun istifadəsi üçün mallar
  - Beynəlxalq sərqiələrdə nümayiş etdirilən mallar
  - Nizamnamə öhdəliyinə gözə ticarətdə əlaqədar olmayan mallar
  - Vatəndaşların şəxsi istifadəsi üçün mallar
- 182.** ” Brüssel Gömrük nomenklaturası” və “Beynəlxalq standart Ticarət Təsnifatı Nomenklaturasi” bazası əsasında yaradılmış “Malların təsvizi və kodlaşdırılmasının harmonikləşdirilmiş sistem nomenklaturası” hazırda imzalanmış və nə vaxt qüvvəyə minmişdir
- √ Brüssel, 1988
  - Cenevrə, 1990
  - Vyana, 1983
  - Bern, 1991
  - Roma, 1985
- 183.** Təhlükəli yükləri n beynəlxalq daşınmalar şərtlərini reqlamentləşdirən əasa sənəd hansıdır, harada və nəvaxt qəbul edilmişdir
- √ Təhlükəli yüklərin beynəlxalq daşınmaları haqqında Avropa Sazişi, Cenevrə, 1957
  - Təhlükəli yüklərin sığortalanması sazişi, Vaşington, 1937
  - Təhlükəli yüklərin saxlanılması konvensiyası, Bern, 1967
  - Beynəlxalq nəqliyyət konvensiyası, Roma, 1977
  - Beynəlxalq yük konvensiyası, Vyana, 1947
- 184.** cənub qaz kəməri hansı ölkələrin ərazisindən keçəcəkdir
- Az-n-İran-Əfqanıstan-Pakistan-Çin
  - Az-n-Gürcüstan-Ukraina-Polşa-İspaniya
  - √ Az-n-Gürcüstan-Türkiyə-Bolqarıstan-Yunanıstan—Montenerqo-Albaniya-İtaliya
  - Az-n-İran-İrak-İordaniya-İsrail
  - Az-n-Gürcüstan-Türkiyə-Yunanıstan-Almaniya
- 185.** Cənub qaz dəhlizinin təmali nə vaxt qoyulmuşdur
- √ 20 sentyabr 2014-cü il
  - 10 iyun 2013-cü il
  - 14 dekabr 2011-ci il
  - 26 noyabr 2010-cu il
  - 10 anvar 2012-ci ildə
- 186.** Xarici ticarət əlaqələrində baş verən biləcəc münəqişilərin həlli yolları kontraktların hansı bölməsində nəzərdə tutulur
- √ Arbitraj
  - Verilmə şərtləri
  - Hesablaşma
  - Predmeti

- İddialar
- 187.** İdxalı məhdudlaşdıran mürtəcə təkbirlər
- √ Kompensasiyalı və ya ekvivalent idxal
  - Rezidentlərin öz vəsaitləri hesabına idxal
  - Barter
  - Aksizlər
  - Kreditlə idxal
- 188.** Aşağıda göstərilənlərin hansı beynəlxalq hesablaşmaların formasıdır
- √ Akkreditiv
  - Alsept kreditləri
  - Depozit sertifikatlar
  - İstiqrazlar
  - Müxbir hesablar
- 189.** İxrac edilmiş və emala zərur qalmadan əmtəələrin geri qaytarılması necə adlanır
- √ Müvəqqəti ixrac
  - Təkrar ixrac
  - Reeksport
  - Barter əməliyyatı
  - Konsiqnasiya yolu ilə ixrac
- 190.** Əvvəllər idxal edilmiş və emala məruz qalmayan əmtəələrin başqa bir ölkəyə satılması necə adlanır
- √ Təkrar ixrac(reeksport)
  - Konsiqnasiya
  - Aksiz
  - Barter əməliyyatı
  - Kreditlə ixrac
- 191.** İxracın stimullaşdırılması üzrə təşkilatı tədbirlərə aid deyil
- √ Ölkənin geoiqtisadi mekandakı mövqeyindən
  - Özəl kapital rüsumlarının mobilləşməsi
  - Xaricdə ixracın genişləndirilməsi üçün mərkəzlər yaradılması
  - Xaricdə ticarət nümayəndəliklərinin yaradılması
  - Xüsusi dövlət fondlarının yaradılması
- 192.** İxrac məhsullarının istehsalının stimullaşdırılması üzrə tədbirlərə aid deyil
- √ İxrac kreditlərinin verilməsi
  - Özəl kapital qoluluşuna dövlət zəmanəti
  - Güzəştli kreditlərin verilməsi
  - İnfrastruktur məsələlərinin həlli
  - Subsidiyaların tətbiqi
- 193.** İxracın stimullaşdırılması üçün tətbiq olunan tədbirlər bundan asılı deyil
- √ Ölkənin təbii-cografi vəziyyətindən
  - Ölkənin inkişaf mərhələsindən
  - Dünyadakı ümumi iqtisadi vəziyyətdən
  - Siyasi vəziyyətdən
  - Ölkə iqtisadiyyatının vəziyyətindən
- 194.** İxracın nəzarət olunması buna nəzarət tutmur

- √ İxracın könüllü məhdudlaşdırılması
- İxraca vergilərin tətbiqi
- İxracın lisenziyalaşdırılması
- İxracın kvotalaşdırılması
- İxraca rüsumların tətbiqi

195. Aşağıdakılardan hansı gömrük rüsumlarının növlərinə aid deyil

- √ Emal
- Spesifik
- İxrac
- Tamzin
- Preferensial

196. Müasir xarici ticarətdə mövcud olan 2 fərqli konsepsiya hansılardır

- √ Proteksionizm- fritridizm
- İqtisadi tənzəmləmə-inzibati tənzimləmə
- İdxal-ixrac
- Akkreditiv-inkasso
- Makroiqtisadiyyat- mikroiqtisadiyyat

197. Azərbaycan Respublikasının ixrac və idxalında daşınan yüklərin daha çox hansı nəqliyyat vasitəsilə həyata keçirilir

- Avtomobil nəqliyyatı
- √ Stasionar nəqliyyat vasitələri
- Hava nəqliyyatı
- Dəniz nəqliyyatı
- Dəmiryol nəqliyyatı

198. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının idxalında yeyinti məhsulları içərisində daha yüksək paya malikdir

- √ Buğda
- Şəkər
- Yağ
- Süd
- Un

199. Azərbaycan Respublikasında idxal məhsullarının daşınmasında əsas nəqliyyat növü kimi aşağıdakılardan hansı üstünlük təşkil edir

- √ Dəmiryolu
- Hava nəqliyyatı
- Poçt
- Hes biri
- Dəniz nəqliyyatı

200. Azərbaycan Respublikasının idxalında daha yüksək xüsusi çəkiyə malik AS ölkəsi aşağıdakılardan hansıdır

- √ Almaniya
- Fransa
- İtaliya
- Heç biri
- Böyük Britaniya

201. Aşağıdakı Asiya ölkələrindən hansı Azərbaycan Respublikasının ixracında daha yüksək xüsusi çəkiyə malikdir

- √ Tayvan
- Türkiyə
- Bolqarıstan
- Gürcüstan

- Makedoniya
- 202.** Aşağıdakından hansı Azərbaycan Respublikasının ixracında daha yüksək xüsusi çəkiyə malik deyil
- İtaliya
  - √ Misir
  - Fransa
  - İndonesiya
  - Hindistan
- 203.** Azərbaycandan hansı məhsulun ixracı nəticəsində qərblə ticarətdə ticarəttərəfdaşları kimi bu ölkələrin əhəmiyyəti armışdır
- √ Neft və neft məhsulları
  - Karbohiqroqen xammalı
  - Məişət texnikası
  - Neft avadanlıqları
  - Ərzaq məhsulları
- 204.** Aşağıdakılardan hansı ixrac və idxalın strukturu xarici ticarətin səmərəliliyinin formalaşmasına təsir edən amillərə aiddir
- √ Hamısı
  - Əhalinin ödəmə qabiliyyətli tələbi
  - Əhalinin ehtiyaclarının ödənilməsinin adekvatlıq dərəcəsi
  - Yerli istehsalın milli tələbi ödəmə qabiliyyəti
  - Milli istehsalın ehtiyacları
- 205.** Aşağıdakılardan hansı ixrac və idxalın strukturu, xarici ticarətin səmərəliliyinin formalaşmasına təsir edən xarici amillərə aid deyildir
- √ Əhalinin ödəmə qabiliyyətli tələbi
  - Üçüncü ölkələrə münasibətdə ticarət siyasəti
  - Beynəlxalq məhdudiyyətlər və maneələr
  - Bazarın inhisarlaşma və yetkinləşməsi dərəcəsi
  - Ayrı-ayrı ömtə bazarlarının konyukturasının elastikliyi
- 206.** Xarici ticarətin dövlət tənzimlənməsi istiqaməti (doğru olmayanı göstərin)
- Ticarətin liberallaşdırılması
  - Turizm fəaliyyəti
  - √ Konflikt
  - İxrac
  - İdxal
- 207.** İdxala tələb nədir
- Ölkə daxilində istehsal olunmayan mala olan tələb
  - Ölkə daxilində resursları qıt olan mala olan tələb
  - √ Daxili tələbin daxili təklifdən artıq olması
  - Xarici təklifin xarici tələbi üstələməsi
  - Xarici tələbin xarici təklifi üstələməsi
- 208.** Beynəlxalq ticarətdə hansı ölkələr «kiçik ölkə» kimi təsnifatlandırılır
- İqtisadiyyatı tamamilə beynəlxalq ticarətdən asılı olan ölkələr
  - Tədiyyə balansı 1 mlrd. ABŞ dolları ekvivalentindən az olan ölkələr
  - √ Beynəlxalq ticarətin ticarət şərtlərinə təsir etdiyi ölkələr
  - İdxala olan tələbin daxili tələbdən çox olduğu ölkələr
  - İxrac təklifinin daxili təklifdən çox olduğu ölkələr
- 209.** Beynəlxalq ticarətdə hansı ölkələr «böyük ölkə» kimi təsnifatlandırılır

- ✓ Beynəlxalq ticarətin ticarət şərtlərinə təsir etdiyi ölkələr
- Tədiyyə balansı 1 mlrd ABŞ dolları ekvivalentindən çox olan ölkələr
- İqtisadiyyatı tamamilə beynəlxalq ticarətdən asılı olan ölkələr
- İxrac təklifinin daxili təklifdən çox olduğu ölkələr
- İdxala olan tələbin daxili tələbdən çox olduğu ölkələr

210. Əsasən idxal əməliyyatları ilə məşğul olan və satıcı hüququnun verilməsi müqaviləsi əsasında fəaliyyət göstərən hüquqi şəxslər necə adlanır

- ✓ Distebyutor
- Aqent
- Topdançı
- Makler
- Broker

211. İEÖ müasir dünya ixracında payı nəqərdədi

- 0.9
- 0.4
- ✓ 0.7
- 0.2
- 0.5

212. İxracə könüllü məhdudiyət nəyi nəzərdə tutur

- ✓ İdxalatçı ölkə tərəfindən ixrac kvotasının tətbiqi
- İxracə qoyulmuş qadağan
- İdxalatçı ölkə tərəfindən idxal kvotasının tətbiqi
- İdxalatçı ölkə tərəfindən idxal rüsumunun tətbiqi
- İxracəçı ölkə tərəfindən ixrac rüsumunun tətbiqi

213. İdxal rüsumu kvotadan fərqli olaraq

- Qiymətlərin artımının stimullaşdırılması
- Doğru cavab yoxdur
- ✓ Dövlət büdcəsinə cəlib gətirir
- Beynəlxalq ticarətin həcmnin azalmasına gətirib çıxarır
- Ölkədə həyat səviyyəsini aşağı salır

214. İdxracın stimullaşdırılması formaları (Doğru olmayanı göstərin)

- ✓ Bank əməliyyatlarının səmərəli təşkili
- Güzəştli kreditlərin verilməsi
- Dövlət tərəfindən sığortalanma
- İnformasiya dəstəyi
- Dövlət tərəfindən kreditləşdirilmə

215. Gömrük Əməkdaşlığı Şurası hansı ölkələrin təşəbbüsü ilə yaradılmışdır?

- ✓ Qərbi Avropanın 13 ölkəsi
- Polşa, Rusiya, Ukrayna
- ABŞ, Yaponiya, Kanada, Avropa İttifaqı ölkələri
- Azərbaycan, Türkiyə, Gürcüstan
- ABŞ, Yaponiya, Braziliya

216. Gömrük Əməkdaşlığı Şurası nə zaman yaradılmışdır?

- ✓ 1948-ci il
- 1976-cı il
- 1961-ci il

- 1965-ci il
- 1964-cü il

217. İƏİT-in mənzil qərarı harada yerləşir?

- ✓ Paris
- Tokio
- Pekin
- Nyu-York
- Cenevrə

218. İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının yaradılmasında əsas məqsəd nədir?

- ✓ İqtisadi tərəqqinin və dünya ticarətinin stimullaşdırılması
- ÜTT çərçivəsində əlverişli rejim prinsipindən istisna kimi inkişaf etməkdə olan ölkələrə qarşılıqlı imtiyazlı rüsumlar sistemindən istifadəyə imkan verən "icazəverici düzəliş (qeyd-şərt)"
- Kəmiyyət məhdudiyyətləri və təcridlik (qradasiya) prinsipi
- İnkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrin ixrac etdiyi mallara tətbiq edilən güzəştli gömrük tarifləri sistemi
- İmtiyazları alan ölkənin iqtisadi inkişaf səviyyəsi yüksəldikcə, imtiyazların həcmi azalması

219. İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının təsisçi ölkələri hansılardır

- ✓ ABŞ, Yaponiya, Kanada, Avropa İttifaqı ölkələri
- Polşa, Rusiya, Ukrayna
- Azərbaycan, Türkiyə, Gürcüstan
- BƏƏ, İran, Səudi Ərəbistan
- ABŞ, Yaponiya, Braziliya

220. İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı, İƏİT (Organization for economic cooperation and development, OECD) nə zaman yaradılmışdır?

- ✓ 1961-ci il
- 1998-ci il
- 1964-cü il
- 1976-cı il
- 2009-cu il

221. UNCTAD-ın (United Nations Conference on Trade and Development) icra orqanı:

- ✓ Ticarət və İnkişaf üzrə Şura
- NATO
- İBB
- GATT
- BMT-nin Baş Assambleyasının

222. UNCTAD (United Nations Conference on Trade and Development) qərarları :

- ✓ Qətnamə formasında olmaqla tövsiyə xarakteri daşıyır
- Tövsiyə xarakterlidir
- Qətnamə formasındadır
- Heç biri
- İcraya məcburidir

223. UNCTAD (United Nations Conference on Trade and Development) hansı təşkilatın orqanıdır?

- ✓ BMT-nin Baş Assambleyasının
- NATO
- İBB
- Dünya Bankı
- ÜTT

224. BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (United Nations Conference on Trade and Development, UNCTAD) nə zaman təsis olunub?

- √ 1964-cü il
- 1998-ci il
- 1976-cı il
- 2008-ci il
- 2009-cu il

225. İqtisadi inteqrasiyanın altıncı forması hansıdır?

- √ İqtisadi ittifaqlar
- Gömrük ittifaqları
- Ümumi bazar
- Valyuta ittifaqları
- Azad ticarət zonaları

226. İqtisadi inteqrasiyanın beşinci forması hansıdır?

- Gömrük ittifaqları
- √ Valyuta ittifaqları
- İqtisadi ittifaqlar
- Azad ticarət zonaları
- Ümumi bazar

227. İqtisadi inteqrasiyanın dördüncü forması hansıdır?

- √ Ümumi bazar
- Azad ticarət zonaları
- Gömrük ittifaqları
- Valyuta ittifaqları
- İqtisadi ittifaqlar

228. İqtisadi inteqrasiyanın üçüncü forması hansıdır?

- √ Gömrük ittifaqları
- Azad ticarət zonaları
- Ümumi bazar
- Valyuta ittifaqları
- İqtisadi ittifaqlar

229. İqtisadi inteqrasiyanın ikinci forması hansıdır?

- √ Azad ticarət zonaları
- Gömrük ittifaqları
- Ümumi bazar
- Valyuta ittifaqları
- Preferensial zonalar

230. İqtisadi inteqrasiyanın birinci forması hansıdır?

- √ Preferensial zonalar
- Gömrük ittifaqları
- Ümumi bazar
- Valyuta ittifaqları
- Azad ticarət zonaları

231. İqtisadi inteqrasiyanın neçə forması var?

- √ 6.0
- 4.0

- 3.0
- 2.0
- 5.0

232. İqtisadi inteqrasiya nədir?

- √ İki və ya daha çox regionun və ya ölkənin iqtisadi qarşılıqlı əlaqəsinin dərinləşməsi
- ÜTT çərçivəsində əlverişli rejim prinsipindən istisna kimi inkişaf etməkdə olan ölkələrə qarşılıqlı imtiyazlı rüsumlar sistemindən istifadəyə imkan verən “icazəverici düzəliş (qeyd-şərt)”
- Kəmiyyət məhdudyyətləri və təcridlik (qradasiya) prinsipi
- İnkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrin ixrac etdiyi mallara tətbiq edilən güzəştli gömrük tarifləri sistemi
- İmtiyazları alan ölkənin iqtisadi inkişaf səviyyəsi yüksəldikcə, imtiyazların həcmnin azalması

233. İnternet-elektron ticarətlə malın alınması üçün fiziki şəxs-alıcının mütləq nəyi olmalıdır? (Çəki: 1)

- √ Plastik (kredit) kartı
- Qızılı Pulu
- Sürücülük vəsiqəsi
- Bank kartı
- Şəxsiyyət vəsiqəsi

234. İEÖ-lərdə internet-elektron ticarətlə malın alıcıya çatdırılmasını hansı şirkətlər yerinə yetirirlər?

- √ Beynəlxalq çatdırma şirkətləri
- Nəqliyyat-ekspedisiya şirkətləri
- Avtonəqliyyat şirkətləri
- Hava nəqliyyatı şirkətləri
- Rabitə müəssisələri

235. İEÖ-lərdə fiziki şəxslər - alıcılar haradan mal almağa daha çox üstünlük verirlər: (Çəki: 1)

- √ İnternet-elektron ticarətlə
- Mağaza - marketdən
- Kolxoz bazarından
- Yarmarkadan
- Poçtla ticarətdən

236. Azərbaycanda sahibkarlara güzəştli kreditlərin verilməsi ilə hansı təşkilat məşğuldur? (Çəki: 1)

- √ Sahibkarlığa Kömək Milli Fondu
- İqtisadi İnkişaf Nazirliyi
- Özəl banklar
- Maliyyə Nazirliyi
- Mərkəzi Bank

237. Dünya ölkələrində təbii resursların belə bir nəhəng yığım fondu yoxdur: (Çəki: 1)

- √ Gələcəyə İnam Fondu
- Dövlət Neft Fondu
- Milli Rifah Fondu
- Valyuta Agentliyi
- İnvestisiya Fondu

238. Azərbaycanda təbii resursların nəhəng yığım fondu hansıdır? (Çəki: 1)

- √ Dövlət Neft fondu
- Stabilləşdirmə fondu
- Sosial-iqtisadi inkişaf fondu
- Daimi fondu
- Milli fondu



239. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci ildə büdcə gəlirləri nə qədər olmuşdur?
- 14 mlrd.manat
  - 3 mlrd.manat
  - 10 mlrd.manat
  - 2 mlrd.manat
  - ✓ 13,7 mlrd.manat
240. Hər 1 avro investisiya qoymaqla 43 avro gəlir gətirəcək, dünyada 11-ci kosmos ölkəsi olan Azərbaycanın 1-ci telekommunikasiya peyki neçənci ildə kosmosa buraxılmışdır? (Çəki: 1)
- ✓ 41313.0
  - 40408.0
  - 41971.0
  - 2010- 09-18
  - 2010- 03-26
241. Azərbaycanda neftdən sonra 2-ci gəlir gətirən prioritet sahə hansı hesab edilir? (Çəki: 1)
- ✓ İnformasiya-kommunikasiya texnologiyaları
  - Emal sənayesi
  - Reklam xidməti
  - Turizm
  - Təxıl istehsalı
242. Azərbaycanda ixrac potensialının və xarici investisiya qoyuluşunun artırılması məqsədi ilə neçənci ildə, hansı fond yaradılmışdır? (Çəki: 1)
- ✓ Elmin inkişafı fondu, 2001
  - Dövlət Neft Fondu, 2004
  - Sosial Müdafiə Fondu, 2006
  - Sahibkarlığa Kömək Milli Fondu, 2005
  - İxracın və investisiyaların təşviqi fondu, 2003
243. Neçənci il Azərbaycan Respublikasında "İnformasiya - Kommunikasiya texnologiyaları ili" elan edilmişdir: (Çəki: 1)
- ✓ 2013.0
  - 2000.0
  - 2011.0
  - 2005.0
  - 2012.0
244. Azərbaycanın ÜTT-yə maksimum səmərəli şərtlərlə daxil olmasına aid deyildir: (Çəki: 1)
- ✓ İxrac rüsumlarının artırılması
  - Kənd təsərrüfat məhsulları istehsalçılarına yüksək subsidiyaların verilməsi
  - İnkişaf etməkdə olma ölkə statusu ilə daxil olmaq
  - Antidempinq
  - Yerli sahibkarların mənafeyinin qorunması
245. Xarici ticarətin səmərəlilik göstəricilərinə aid edilmir: (Çəki: 1)
- ✓ Humanitar səmərəlilik
  - Nisbi səmərəlilik
  - Kompleks səmərəlilik
  - Valyuta səmərəliliyi
  - Mütəlak səmərəlilik
246. Xarici ticarət əlaqələrinin iqtisadi səmərəliliyinin yüksəldilməsinin əsas amili hansıdır? (Çəki: 1)

- √ Tərəfdaşların hər birinin mənfəətinin artması
- Gömrük sənədləşmələrinin sürətlə aparılması
- Nəqliyyat vasitələrinin daha tez boşaldılması
- Malların xarab olmasının qarşısının alınması
- Alınmış malların dəyərinin daha tez ödənilməsi

247. Xarici ticarətin iqtisadi səmərəliliyinin əsas göstəricilərinə aid edilmir (Çəki: 1)

- √ Vergilərin azaldılması
- Maksimum mənfəət
- Xərclərin azaldılması
- Mal itkilərinin qarşısının alınması
- Maksimum gəlir

248. 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən qarşıya qoyulan əsas strateji iqtisadi-ticarət vəzifələrinə aid deyildir: (Çəki: 1)

- √ Beynəlxalq yarmarkaların keçirilməsi iqtisadiyyatın şaxələndirilməsi
- İxrac potensialının artırılması
- İdxaldan asılılığın azaldılması
- İxracatdan asılıliqin azaldılması
- Sənaye potensialının gücləndirilməsi

249. "Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanı nə vaxt olmuşdur? (Çəki: 1)

- √ 5 aprel 1994-cü il
- 10 sentyabr 1997-ci il
- 11 may 1992-ci il
- 22 iyun 1996-cı il
- 22 noyabr 1993-cü il

250. "Azərbaycan Respublikasında xarici ticarətin səmərəliliyinin artırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanı nə vaxt olmuşdur? (Çəki: 1)

- √ 10 yanvar 1994-cü ildə
- 22 dekabr 1997-ci ildə
- 20 iyun 1995-ci ildə
- 14 oktyabr 1996-cı ildə
- 30 aprel 1993-cü ildə

251. 2012-ci ildə Azərbaycanda idxal bəyannamələrinin sayı və xüsusi çəkisi nə qədər olmuşdur?

- √ 233876 və 84,8 %
- 178973 və 70,7 %
- 467146 və 97,8 %
- 384761 və 83,9 %
- 189678 və 65,7 %

252. 2012-ci ildə Azərbaycanda ixrac bəyannamələrinin sayı və xüsusi çəkisi nə qədər olmuşdur?

- √ 42202 və 15,2 %
- 74386 və 23,7 %
- 67480 və 21,3 %
- 51804 və 18,9 %
- 36807 və 12,9 %

253. 2012-ci ildə Azərbaycanda gömrük bəyannamələrinin sayı nə qədər olmuşdur? (Çəki: 1)

- √ 276078.0
- 180984.0
- 342610.0
- 548118.0
- 490867.0

254. Azərbaycan Respublikasında idxal əməliyyatları nəyin əsasında həyata keçirilir? (Çəki: 1)

- √ Qaydalarda göstərilən istisnalar olmaqla gömrük orqanlarında bəyan edilməklə
- Seçmə yolu ilə
- Dəyəri ödənilməklə
- Qablaşdırma və markalanmaqla
- Ekspertizadan keçirilməklə

255. İdxal-ixrac əməliyyatlarında yük-nəqliyyat sənədlərinə aid deyil

- √ Sürücülük vəsiqəsi
- Havayolu nəqliyyat sənədi
- Yük-vaqon sənədi
- SMR
- Konosament

256. 2012-ci ildə Azərbaycanda tranzit istiqaməti üzrə nə qədər yük daşınmışdır?

- √ 16,7 mln.ton
- 14,4 mln.ton
- 20,4 mln.ton
- 18,2 mln.ton
- 12,6 mln.ton

257. 2012-ci ildə Azərbaycanda idxal məqsədi ilə nə qədər yük daşınmışdır?

- √ 9,5 mln.ton
- 6.6 mln.ton
- 12.6 mln.ton
- 10,3 mln.ton
- 5.5 mln.ton

258. 2012-ci ildə Azərbaycandan ixrac məqsədi ilə nə qədər yük daşınmışdır?

- √ 30,3 mln.ton
- 25.8 mln.ton
- 35,3 mln.ton
- 40,2 mln.ton
- 20.7 mln.ton

259. "Elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunu" Azərbaycan Respublikası Prezidenti tərəfindən nə vaxt təsdiq edilmişdir?

- √ 10 may 2005-ci il
- 22 iyun 2003-cü il
- 26 oktyabr 2006-cı il
- 11 dekabr 2007-ci il
- 15 fevral 2004-cü il

260. "Gömrük nəzarətinin həyata keçirilməsi qaydaları" Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı tarixli, neçə nömrəli qərarı ilə təsdiq edilmişdir

- √ 18 yanvar 2013-cü il, 7 nömrəli qərarı
- 15 may 2011 -ci il, 17 nömrəli qərarı

- 12 avqust 2010-cu il, 23 nömrəli qərarı
  - 14 noyabr 2009-cu il, 32 nömrəli qərarı
  - 25 yanvar 2012-ci il, 8 nömrəli qərarı
- 261.** "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi" Azərbaycan Respublikası Prezidentinin hansı tarixli sərəncamı ilə təsdiq edilmişdir?
- √ 22 iyun 2001-ci il; N 146 - II Q
  - 1 sentyabr 2002-ci il; N 184 - II Q
  - 26 noyabr 2003-cü il; N 196 - III Q
  - 25 noyabr 2003-cü il; N 196 - III Q
  - 14 may 2000-ci il; N 164 - III Q
- 262.** "Beynəlxalq Arbitraj haqqında Azərbaycan Respublikasının qanunu" Azərbaycan Respublikası Prezidenti tərəfindən nəvaxt təsdiq edilmişdir?
- 1 mart 1998-ci il
  - 22 dekabr 2000-ci il
  - √ 18 noyabr 1999-cu il
  - 15 iyun 1997-ci il
  - 17 sentyabr 2001-ci il
- 263.** Hazırda qüvvədə olan İNKOTERMS neçənci ildə qəbul edilmişdir?
- √ 2010.0
  - 2005.0
  - 1995.0
  - 1980.0
  - 1990.0
- 264.** BMT-nin qəbul etdiyi "Yol-nəqliyyat vasitələrinin ticarət və kommertiya məqsədi ilə müvəqqəti idxalının gömrük konvensiyası" nə vaxt və harada imzalanmışdır?
- √ 18 may 1956-cı il, Cenevrədə
  - 14 avqust 1964-cü il, Londonda
  - 24 oktyabr 1958-ci il, Madriddə
  - 7 dekabr 1959-cu il, Vyanada
  - 11 fevral 1955-ci il, Romada
- 265.** BMT-nin qəbul etdiyi "Beynəlxalq Yüklə Daşınması Müqaviləsi haqqında konvensiya" (BYDM) nə vaxt və harada imzalanmışdır?
- √ 19 may 1956-cı il, Cenevrədə
  - 2 mart 1954-cü il, Parisdə
  - 12 sentyabr 1957-ci il, Berndə
  - 28 noyabr 1962-ci il, Sürixdə
  - 5 yanvar 1952-ci il, Vyanada
- 266.** Azərbaycanda qiymətli kağızların alqı-satqısı ilə hansı təşkilat məşğuldur?
- √ Bakı Fond Birjası
  - Mərkəzi Bank
  - Dövlət Neft Fondu
  - Sahibkarlığa Kömək Milli Fondu
  - İqtisadi İnkişaf Nazirliyi
- 267.** İdxal-ixrac əməliyyatlarında hansı qrup sənədlərdən istifadə edilmir?
- √ Arbitraj sənədləri
  - Yüklə-nəqliyyat sənədləri
  - Maliyyə sənədləri

- Sığorta sənədləri
- Ticarət sənədləri

268. İdxal-ixrac əməliyyatlarında ticarət sənədlərinə aid deyil

- √ Order
- Çəki və tara siyahısı
- Mənşə sertifikatı
- Spesifikasiya
- Proforma-faktura

269. "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının qanunu nə vaxt təsdiq edilmişdir?

- √ 14.04.2009-cu ildə
- 22.11.2011-ci ildə
- 26.06.2007- ci ildə
- 26.06.2008 ci ildə
- 04.02.2008- ci ildə

270. "Müvəqqəti İdxal (İxrac) Gömrük Rejimi haqqında Əsasnamə" Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hansı əmri ilə təsdiq edilmişdir

- √ 29.09.2000. əmr N64
- 21.02.2002. əmr N102
- 04.12.2003. əmr N306
- 18.03.1996. əmr N36
- 14.05.1998. əmr N 86

271. Bu ixrac əməliyyatlarından hansı forma Azərbaycan Respublikasında tətbiq edilmir?

- √ Daimi ixrac əməliyyatları
- Təkrar ixrac (reeksport) əməliyyatları
- Respublikada istehsal, emal, təkrar emal olunan malların ixracı
- Konsiqnasiya yolu ilə ixrac əməliyyatları
- Kreditə ixrac əməliyyatları

272. Bu mallardan hansı qrup ixracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan mallara daxil deyildir?

- √ Metal və metal məmulatı
- Barıt və partlayıcı maddələr
- Nüvə materialları və texnologiyaları
- Emal edilməmiş almazın ixracı
- Silah və hərbi texnika

273. Bu mallardan hansıları ixracı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik mal, xidmət və əqli mülkiyyətə daxil deyildir?

- √ Zəfəran
- İlan, böyə vəəqrəb zəhərləri
- İxtiralar, "Nou-Hau"
- İncəsənət əsərləri, kolleksiya əşyaları
- Çöl heyvanları, yabanı bitkilər

274. Bu xidmətlərdən hansıların idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik xidmətlərə daxil deyildir

- √ Kütləvi iaşə xidməti
- Yük və sərnişin daşınması
- Rabitə xidmətləri
- Rabitə xidmətləri
- İnşaat fəaliyyəti

275. Xarici ticarət kontraktlarında belə bölmə olmur
- Hesablaşma
  - ✓ İanələr
  - Fors-major
  - Predmeti
  - Arbitraj
276. Xarici ticarət kontraktlarının “fors-major” bölməsi hansı halları nəzərdə tutur?
- ✓ Fövqəladə hallar
  - Dözülməz vəziyyət
  - Unudulmaz hallar
  - Xəyali hallar
  - Çıxılmaz vəziyyət
277. 2012-ci ildə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyət iştirakçısı olan hüquqi şəxslərin neçə faizini özəl sektor təşkil etmişdir
- ✓ 92.1
  - 86.8
  - 73.5
  - 66.6
  - 95.7
278. Konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən etibarən neçə günə qədər müəyyən olunmuşdur?
- ✓ 180 günə qədər
  - 160 günə qədər
  - 100 günə qədər
  - 90 günə qədər
  - 190 günə qədər
279. Konsiqnasiya yolu ilə ixrac edilmiş mallar müəyyən edilmiş müddətdə satılmadıqda neçə gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır?
- ✓ 30 gün
  - 40 gün
  - 50 gün
  - 60 gün
  - 20 gün
280. Bunlardan hansı xarici ticarətin subyektlərinə daxildir?
- ✓ TMK-lar
  - Teatrlar və xestexanalar
  - Qeyri-hökumət təşkilatları
  - Məktəblər
281. Beynəlxalq alqı-satqı müqavilələrinə nə deyilir?
- ✓ Kontrakt
  - Bəyannamə
  - Protokol
  - Konvensiya
  - Saziş
282. Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların, xidmət və əqli mülkiyyətin kreditə ixracı bağlanmış müqavilələr harada qeydiyyatdan keçirilməklə aparılır?

- √ İqtisadi İnkişaf Nazirliyində
- Maliyyə Nazirliyində
- Vergilər Nazirliyində
- Ədliyyə Nazirliyində
- Dövlət Gömrük Komitəsində

283. Bu ixrac-idxal əməliyyatlarından hansı forma Azərbaycan Respublikasında tətbiq edilmir?

- √ Rezidentlərin borcu hesabına aparılan ixrac-idxal əməliyyatları
- Müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan ixrac-idxal əməliyyatları
- Barter əməliyyatları
- Kooperasiya əməliyyatları
- Nazirlər Kabinetinin sərəncamı ilə aparılan ixrac-idxal əməliyyatları

284. Azərbaycanda barter əməliyyatları zamanı ekvivalent məbləğdə malların göndərilməsi və alınması müddəti neçə günə qədər müəyyən olunmuşdur?

- √ 90 günə qədər
- 80 günə qədər
- 120 günə qədər
- 100 günə qədər
- 60 günə qədər

285. Xarici ticarət əməliyyatlarının əsas hüquqi aləti hansı sənədlərdir?

- √ Müqavilə, kontrakt
- Saziş, memorandum
- Protokol, bəyannamə
- Məktub, invoys
- Konvensiya, konosament

286. "Azərbaycan Respublikası ərazisindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarət barədə Təlimat" Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hansı əmri ilə təsdiq edilmişdir

- √ 9 sentyabr 1998-ci il; 49 nömrəli əmr
- 26 yanvar 2001-ci il; 23 nömrəli əmr
- 17 aprel 1999-cu il; 126 nömrəli əmr
- 28 oktyabr 2004-cü il; 216 nömrəli əmr
- 14 noyabr 2006-cı il; 189 nömrəli əmr

287. "İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icarənin verilməsi qaydaları" Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir:

- √ 15.12.2005-ci il; 230 nömrəli qərar
- 21.06.2004-cü il; 192 nömrəli qərar
- 09.05.2008-ci il 142 nömrəli qərar
- 18.11.2006-cı il; 348 nömrəli qərar
- 29.02.2007-cü il; 58 nömrəli qərar

288. Xarici ticarət sahəsində Kənd Təsərrüfatı Nazirliyinin əsas vəzifələrinə daxil deyildir

- √ Kənd təsərrüfatı məhsullarına idxal lisenziyalarının verilməsi
- Kənd təsərrüfatına lizinq xidmətinin artırılması
- Aqrar sahədə sahibkarlığın inkişaf etdirilməsi
- Rəqabətədavamlı aqrar sənaye məhsullarının dünya bazarına çıxarılması
- Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının artırılması

289. "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə" Azərbaycan Respublikası Prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir

- √ 20 aprel 2005-ci il; 226 nömrəli fərman
- 18 oktyabr 2003-cü il; 460 nömrəli fərman
- 25 avqust 2007-ci il; 302 nömrəli fərman
- 03 fevral 2008-ci il; 102 nömrəli fərman
- 14 may 2004-cü il; 244 nömrəli fərman

**290.** Xarici ticarət sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas vəzifələrinə daxil deyildir:

- √ Təbii sərvətlərin hasilatı və emalını aparır
- Müvafiq spesifik malların ixracına rəy vermək
- Təbiəti mühafizə və ekoloji təhlükəsizlik üzrə layihələr hazırlayır
- Xarici şirkətlərdə birlikdə geoloji kəşfiyyat işçiləri aparır
- Mineral xammal bazasından və yer təkindən səmərəli istifadə edilməsinə nəzarət

**291.** "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə" Azərbaycan Respublikası Prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir?

- √ 18 sentyabr 2001-ci il
- 22 aprel 1999-cu il
- 28 fevral 2002-ci il
- 08 may 2003-cü il
- 12 iyul 2000-ci il

**292.** Xarici ticarət sahəsində Sənaye və Energetika Nazirliyinin əsas vəzifələrinə daxil deyildir

- √ Yanacaq-enerji daşıyıcılarının qiymətini müəyyən etmək
- Yanacaq-enerji balansını tərtib etmək
- Sənaye mallarının xarici bazarlara çıxarılması üçün tədbirlər görmək
- Sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması üçün tədbirlər üçün tədbirlər görmək
- Enerji daşıyıcılarının istehsalı və istehlakının proqnoz göstəricilərini hazırlamaq

**293.** "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamə" Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir?

- √ 15 may 2006-cı il
- 25 dekabr 2004-cü il
- 5 oktyabr 2005-ci il
- 15 iyun 2007-ci il
- 15 avqust 2008-ci il

**294.** Xarici ticarət sahəsində Nəqliyyat Nazirliyinin əsas vəzifələrinə daxil deyildir

- √ Nəqliyyat vasitələri üzərində gömrük nəzarətini həyata keçirir
- Ölkəərazisindən keçən bütün nəqliyyat dəhlizlərinin inkişafını təmin edir
- Xarici ölkələrin müvafiq orqanları ilə əməkdaşlıq edir
- Beynəlxalq nəqliyyat konvensiyalarına qoşulmaq barədə təkliflər verir
- Yükdaşımaların baza tariflərini müəyyən edir

**295.** "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə" Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir?

- 20 mart 2004-cü il
- 15 aprel 2002-ci il
- √ 10 iyun 2003-cü il
- 15 fevral 2001-ci il
- 30 noyabr 2005-ci il

**296.** Xarici ticarət sahəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əsas vəzifələrinə daxil deyildir

- √ İxrac mallarına lisenziyalar vermək



- Standartlaşdırmanı təşkil etmək
  - Əmtəə nişanları və coğrafi göstəricilərin qeydə alınması
  - Dövlət kəmiyyət vahidləri etalonlarını təsdiq etmək
  - Dövlət metroloji nəzarətini həyata keçirmək
- 297.** "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə" Azərbaycan Respublikası Prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir:
- √ 31 avqust 2009-cu il
  - 18 aprel 2011-ci il
  - 6 fevral 2010-ci il
  - 10 may 2007-ci il
  - 14 noyabr 2008-ci il
- 298.** Xarici ticarət sahəsində Vergilər Nazirliyinin əsas funksiyalarına daxil deyildir
- Vergilərin düzgün hesablanması və dövlət büdcəsinə köçürülməsi
  - Vergi ödəyicilərinin uçotunu aparmaq
  - Ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi
  - Vergi daxilolmalarının proqnozunu hazırlamaq
  - √ Vergi dərəcələrinin müəyyən edilməsi
- 299.** "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə" Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir?
- √ 29 mart 2001-ci il, 454 nömrəli fərman
  - 21 dekabr 2003-cü il, 467 nömrəli fərman
  - 18 noyabr 2002-ci il, 308 nömrəli fərman
  - 1 sentyabr 2000-ci il, 272 nömrəli fərman
  - 11 iyun 1999-cu il, 248 nömrəli fərman
- 300.** Xarici ticarət sahəsində Maliyyə Nazirliyinin əsas funksiyalarına daxil deyildir
- Aksiz markalarının hazırlanması və verilməsi
  - Maliyyə-valyuta problemlərinin təhlili
  - Əyar nəzarətinin həyata keçirilməsi
  - Tədiyyə balansının tərtibində iştirak edir
  - √ Əmtəə və xidmətlərin qiymətinin müəyyən edilməsi
- 301.** "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə" Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir?
- 25 avqust 1999-cu il, 186 nömrəli qərar
  - 14 fevral 1998-ci il, 68 nömrəli qərar
  - 18 dekabr 2004-cü il, 342 nömrəli qərar
  - √ 04 fevral 2000-ci il, 271 nömrəli qərar
  - 17 may 2003-cü il, 142 nömrəli qərar
- 302.** "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir?
- √ 15.11.2005, 209 nömrəli qərar
  - 30.10.2007, 186 nömrəli qərar
  - 24.04.2004, 88 nömrəli qərar
  - 19.02.2006, 56 nömrəli qərar
  - 04.12.2008, 264 nömrəli qərar
- 303.** "Malın mənşə ölkəsinin təyin edilməsi qaydası" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir?
- √ 29.11.2007, 190 nömrəli qərar
  - 14.04.2005, 102 nömrəli qərar

- 19.12.2009, 215 nömrəli qərar
- 09.10.2008, 172 nömrəli qərar
- 23.05.2006, 146 nömrəli qərar

**304.** “İxrac nəzarətinin aparılması qaydaları” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq edilmişdir?

- 18.08.2006, 168 nömrəli qərar
- 16.11.2008, 105 nömrəli qərar
- ✓ 15.12.2005, 230 nömrəli qərar
- 25.11.2004, 215 nömrəli qərar
- 18.08.2006, 182 nömrəli qərar

**305.** “İxrac nəzarəti haqqında Azərbaycan Respublikasının Qanunu” nə vaxt təsdiq edilmişdir?

- ✓ 38286.0
- 39721.0
- 38586.0
- 40004.0
- 40588.0

**306.** “Vayuta tənzimi haqqında Azərbaycan Respublikasının qanunu” nə vaxt təsdiq edilmişdir?

- ✓ 21 yanvar 1994-ci il
- noyabr 1998-ci il
- 03 aprel 1997-ci il
- 26 iyun 1996-cı il
- 17 fevral 1995-ci il

**307.** “Azərbaycan Respublikasının Gömrük Məcəlləsi” nə vaxt təsdiq edilmişdir?

- 36398.0
- 35935.0
- ✓ 35709.0
- 1995- 12-07
- 1995- 11-18

**308.** Xarici ticarət sahəsində Dövlət Gömrük Komitəsinin əsas funksiyalarına daxil deyildir

- Valyuta nəzarətini təmin etmək
- Xarici ticarətin hömrük statistikasını aparmaq
- ✓ Nəqliyyat vasitələrinə texniki baxış aparmaq
- Gömrük sərhəddindən keçirilən mallardan vergi və rüsumların alınması
- Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi

**309.** “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir?

- 5 aprel 1999-cu il
- 10 iyul 2000-ci il
- ✓ 27 oktyabr 1998-ci il
- 20 noyabr 2001-ci il
- 18 fevral 1997-ci il

**310.** “Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunu” nə vaxt təsdiq edilmişdir?

- ✓ 34870.0
- 35230.0
- 1997- 07-26

- 1997- 04-21
- 34466.0

**311.** Xarici ticarət sahəsində İqtisadi İnkişaf Nazirliyinin vəzifələrinə daxil deyildir

- √ Malların standartlaşdırılması və sertifikatlaşdırılması
- Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi
- İxrac potensialını inkişaf etdirmək
- Dünya ticarət sisteminə inteqrasiya
- Xarici ticarət siyasətini işləyib hazırlamaq və həyata keçirmək

**312.** "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə" Azərbaycan Respublikası prezidentinin hansı tarixli fərmanı ilə təsdiq edilmişdir?

- √ 28 dekabr 2006-cı il
- may 2008-ci il
- 15 sentyabr 2007-ci il
- 12 iyun 2004-cü il
- oktyabr 2005-ci il

**313.** Hazırda qüvvədə olan "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları" Azərbaycan Respublikası prezidentinin hansı tarixli və neçə nömrəli fərmanı ilə təsdiq edilmişdir?

- √ 24 iyun 1997-ci il, 609 nömrəli
- 18 dekabr 2007-ci il, 804 nömrəli
- 14 30 oktyabr 2004-cü il, 715 nömrəli
- 14 may 1999-cu il, 102 nömrəli
- 20 avqust 1995-ci il, 302 nömrəli

**314.** Beynəlxalq valyuta sistemi məkəməli neçənci illərdən başlayır

- √ 1943-1944
- 1914-1918
- 1918-1922
- 1923-1933
- 1943-1945

**315.** Bazar mexanizmi əsasında valyuta məzənnəsinin müəyyən edilməsi necə adlanır

- √ Valyuta kotirovkası
- Dönərli valyuta
- Faiz stavkası
- Fişşer effekti
- Qapah valyuta

**316.** Ölkənin pul vahidinin dəyərinin digər ölkələrin valyuta vahidində ifadə edilmiş qiymətinə nə deyilir

- √ Valyuta məzənnəsi
- Vakyuta axını
- Valyuta böhranı
- Valyuta siyasəti
- Valyuta mübaddəsi

**317.** Dünyanın neçə ölkəsinin valyutası dönərli valyuta hesab edilir

- √ 132.0
- 62.0
- 82.0
- 92.0
- 32.0

- 318.** Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan manatı neçənci ildə tədavülə buraxılmışdır
- √ 1992.0
  - 1990.0
  - 1991.0
  - 1993.0
  - 1995.0
- 319.** İxracl əməliyyatlarında malların qiyməti hansı qiymətlərlə hesablanır
- √ FOB və ya DAF qiyməti
  - DES qiyməti
  - FSA qiyməti
  - EXW qiyməti
  - SİP qiyməti
- 320.** İdxal əməliyyatlarında malların qiyməti hansı qiymətlərlə hesablanır
- FAS qiyməti
  - √ SİF qiyməti
  - FOB qiyməti
  - DAF qiyməti
  - DES qiyməti
- 321.** AR ərazisində ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənilməsinə nəzarət barədə Təlimat nə vaxt qəbul edilmişdir
- √ 17 sentyabr 1998-ci il
  - 17 sentyabr 1997-ci il
  - 17 sentyabr 1999-ci il
  - 17 sentyabr 1996-ci il
  - 17 sentyabr 1988-ci il
- 322.** Hansı valyuta məzənnəsi tələbin və təklifin təsiri altında bazarda müəyyən edilir
- √ Dəyişən
  - Qapalı
  - Daxil
  - Azad
  - Əsas
- 323.** Milli valyutanın məzənnəsi aşağı salmaq məqsədilə Mərkəzi bank nə kimi tədbirlər həyata keçirir
- √ Xarici valyutanı alır
  - Yeni əskinazlar emissiya edir
  - Valyuta ehtiyatlarının diversifikasiyası
  - Remissiya tədbirləri aparır
  - Xarici valyutanı satır
- 324.** Az.Resp.milli valyutasının məzənnəsi hansı valyuta ya nəzərən formalaşır
- √ ABŞ dolları
  - Avro
  - Tımən
  - Lari
  - Rubl
- 325.** Milli valyuta sisteminin xüsusiyyətləri nə ilə müəyyən olunur
- √ Ölkə iqtisadiyyatının və xarici iqtisadi əlaqələrin inkişaf səviyyəsi ilə

- Xarici iqtisadi əlaqələrin inkişafı ilə
- Dünya iqtisadiyyatına inteqrasiyanın gücləndirilməsi
- Ticarət əlaqələrinin inkişafı ilə
- Ölkənin iqtisadiyyatının inkişafı ilə

**326.** Azərbaycan manatının mühafizə sistemi hansı ölkənin Milli bankı ilə əməkdaşlığı nəticəsində hazırlanmışdır

- ✓ İsveçdə
- Fransa
- İtaliya
- ABŞ
- Rusiya

**327.** Azərbaycan milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan edilməsi haqqında fərman hansı tarixə aiddir

- ✓ 34314.0
- 33969.0
- 33831.0
- 33773.0
- 33918.0

**328.** Müstəqilliyin bərpasından sonra Azərbaycan birinci pul emissiyası hansı ölkənin mərkəzi bankı tərəfindən çap edilmişdir

- ✓ Fransa
- İtaliya
- ABŞ
- Çexiya
- İngiltərə

**329.** Müstəqilliyin bərpasından sonra Azərbaycan birinci pul emissiyası neçənci ilə aiddir

- ✓ 1992.0
- 1990.0
- 1995.0
- 1991.0
- 1993.0

**330.** Müstəqilliyin bərpasından sonra Azərbaycan milli valyutasının dövriyyə buraxılması hansı tarixə aiddir

- ✓ 33831.0
- 32896.0
- 33079.0
- 34199.0
- 33645.0

**331.** Azərbaycanda ikinci pul emissiyası nə vaxt həyata keçirilmişdir

- ✓ 1920- cı ildə
- 1960- cı ildə
- 1993-cü ildə
- 1995- cı ildə
- 1990-cı ildə

**332.** Azərbaycan ilk müstəqil pul emissiyasını neçənci ilə aiddir

- ✓ 1919.0
- 1920.0
- 1917.0
- 1930.0
- 1918.0

- 333.** AR-nın milli valyutalarının məzənnəsi hansı valyutaya nəzərən formalaşır
- Lirə
  - Tümen
  - Avro
  - Rubl
  - √ ABŞ dollarına
- 334.** Qlobal miqyası valyuta – kredit münasibətlərinin kim tinzimləyir
- AR mərkəzi Bank
  - Maliyyə nazirliyi
  - √ Beynəlxalq valyuta Fondu
  - Birləşmiş Millətlər Təşkilatı
  - Mərkəzi Bankı
- 335.** Valyuta sərvətinə aiddir
- √ Xarici valyuta, qiymətli materiallar, qiymətli daşlar
  - Milli valyuta
  - Yeni əskinazlar emissiyası
  - Xarici valyuta
  - Xarici valyuta qiymətli kağızlar
- 336.** AR-da valyuta tənzimlənməsini hansı qrup idarə edir
- √ Mərkəzi bank
  - Mərkəzi bank və Maliyyə nazirliyi
  - Qiymətli kağızlar komitəsi
  - Vergi nazirliyi
  - Maliyyə nazirliyi
- 337.** Valyuta nəzarətinin istiqamətləri hansılardır
- Muxbir banklar
  - Bütün cavablar doğrudur
  - √ Valyuta əməliyyatları üzrə uçot və hesabların tamlığı
  - Kreditlərin məhdudlaşdırılması
  - Aksept kreditlər
- 338.** Valyuta – maliyyə hesablaşmaları mexanizmi istifadə etmədən bir əmtəənin (malın) müəyyən miqdarının digərinə natural mübadiləsi nədir
- Qarşılıqlı tədarük sövdələşməsi
  - Bay-bek sövdələşməsi
  - Komissiya sövdələşməsi
  - Konsiqnasiya sövdələşməsi
  - √ Barter
- 339.** Avro valyuta bazarı nə vaxt yaranmışdır
- SSR-i dağıldıqdan sonra
  - 1980-ci illərdə
  - √ 1950-ci illərin sonlarında
  - 1930-cu illərdə
  - Dərhal II dünya müharibəsindən sonra
- 340.** Spot bazar dedikdə nə başa düşülür

- ✓ Valyutanın birbaşa çatdırılması bazarı
- Avro valuta bazarı
- AJ ölkələrinin valyuta bazarı
- ABŞ dolları və yapon ienası satılan bazarı
- Valyutanın nəqliyyatla çatdırılması bazarı

**341.** II Dünya müharibəsindən sonrakı dövrdən başlayaraq 1979-ci illərin əvvəllərinə kimi hansı beynəlxalq valyuta sistemi fəaliyyət göstərmişdir

- ✓ Bretton-Vurd valyuta sistemi
- Yamayka sistemi
- Avropa valyuta sistemi
- Üzən valyuta sistemi
- Dollar sistemi

**342.** Valyuta məzənnəsinin müəyyənəşdirilməsi üçün baza 70-ci illərin ortasına gədər istifadə edilmişdir

- Qiymətlərin rəsmi miqyası
- Mili valyuta pariteti
- BVF tərəfindən təsbitolunan qızıl paritet
- ✓ Pul pariteti
- Valyutaların qızıl tutumu

**343.** Dünya valyuta sisteminin tərkibinə aid edilmir

- Valyuta məhdudiyətlərinin dövlətlərarası tənzimlənməsi
- Dövlətlərarası valyuta tənzimlənməsini həyata keçirən beynəlxalq təşkilatlar
- ✓ Mili valyuta pariteti
- Mili valyutanın dönərlük şəraiti
- Valyutaların qarşılıqlı dönərlük şəraiti

**344.** Milli valyuta sisteminin tərkibinə daxil deyildir

- ✓ Ehtiyat valyutalar
- Valutaların qarşılıqlı dönərlük şəraiti
- Mili valyutanın pariteti
- Mili valyutaların dönərlük şəraiti
- Mili valyutalar

**345.** Monetarizm nəzəriyyəsinə görə tədavüldə olan pul kütləsi hansı amillərdən asılıdır

- ✓ Hamısı düzgündür
- Pulun miqdarından
- Heç biri düz deyil
- Nagd pulun bank depozitlərinə nisbətindən
- Bank ehtiyat normalardan

**346.** M.Fridmanın «Monetarizm nəzəriyyəsinə görə tədavüldə olan pul kütləsi neçə amildən asılıdır

- ✓ 3.0
- 8.0
- 6.0
- 5.0
- 2.0

**347.** Milton Fridmanın əsasını qoyduğu «monetar» nəzəriyyəyə isə hansı siyasətə üstünlük verilmişdir

- ✓ Pul-kredit siyasəti
- Büdcə-vergi siyasəti
- Fiskal siyasəti

- Vergi siyasəti
- Maliyyə siyasəti

348. Son Heynard Keysin əsasını qoyduğu nəzəriyyə iqtisadiyyatın tənzimlənməsində hansı siyasətə üstünlük vermişdir

- Miliyyə siyasəti
- Vergi siyasəti
- Büdcə-vergi siyasəti
- Pul-kredit
- ✓ Fiskal siyasəti

349. Tanınmış klassik iqtisadçısı kim iqtisadi təlimdə pul tədaviyyə və bank sistemi ilə bağlı nəzəri fikirlər geniş yer almışdır

- Hekşer-Ohlin
- Leontyev
- ✓ D.Rikardo
- P.Bernon
- A.Smit

350. «Pul-kütləsi» klassik iqtisadçılar tərəfin zənginləşdirilməsində əsasən kim tərəfindən etdirilmişdir

- ✓ D.Yum
- Pettin
- Poter
- Smit
- Rikardo

351. Pul-kütləsi nəzəriyyəsi hansı məktəbin nümayəndələri tərəfindən rəsmən sistemli şəkildə irəli sürülmüşdür

- ✓ Salomon
- Rikardo
- Petti
- D.Yum
- Smit

352. Pul-kütləsi nəzəriyyəsi neçənci əsrdə yaradılmışdır

- ✓ XVI əsrdə
- XIX əsrdə
- XVIII əsrdə
- XVII əsrdə
- XV əsrdə

353. Neçənci illərin iqtisadi böhrandan sonra, demək olar ki, bütün İEO qızıl standartlarından uzaqlaşdılar

- 60-cı illərin
- 20-ci illərin
- 50-ci illərin
- 40-cı illərin
- ✓ 30-cu illərin

354. Beynəlxalq valyuta bazarının ən mühüm mərkəzləri harada yerləşir

- ✓ Hamısı doğrudur
- Frank-furk Maynada
- Nyu-york
- Tokio
- London

355. Milli valyuta sistemi beynəlxalq hüquqi normalar nəzərə alınmaqla nəyə əsaslanaraq formalaşır



- Ödəniş balansı siyasətinə
- İnizibati metoda
- √ Mili qanunvericiliyə
- İqtisadi inkişaf səviyyəsi
- Valyuta siyasətinə

**356.** Bazar iqtisadiyyatı şəraitində bir ölkədən digərinə pulların hərəkəti valyutaların mübadiləsi və satış hər şeydən əvvəl kim tərəfindən həyata keçirilir

- √ Kommersiya bankı
- Mili bankı
- Aqrar bankı
- Amerika inkişaf bankı
- Dünya bankı

**357.** Beynəlxalq hesablaşmalara təhsir edən amillər nədir

- √ Valyuta qanunvericilik
- Veksel
- Səhm
- Xarici ticarət
- Inkassa

**358.** Valyuta siyasətinin əsas məqsədi

- √ Tədiyyə balansının tarazlaşdırılması
- Xarici ticarət siyasəti
- Dünya bazarında mal satışı
- İqtisadi təhlükəsizlik
- Valyuta qanunvericiliyi

**359.** Valyuta siyasətinin formaları hansılardır

- √ Valyuta əməliyyatlarının liberallaşdırılması
- BVF
- Akkreditiv
- Inkassa
- İnflyasiya

**360.** Ödəniş balansı nəzəriyyələrinə nələr aiddir

- √ Merkantalizm
- Fizokrat məktəbi
- Nolland sindromu
- Leontev tezadı
- Holland xəstəliyi

**361.** Ödəniş balansının əməliyyatlarının əks olduğu maddələr

- √ Muxtar
- Kredit
- Debet
- Rezident
- Mülki mallar ixracı

**362.** Ödəniş balansının strukturu

- √ Cari əməliyyatları
- Valyuta əməliyyatları

- Bütçə əməliyyatları
- Texnoloji əməliyyatları
- Maliyyə əməliyyatları

**363.** Regional İnkişaf Banklarına nə aiddir

- √ Amerika İnkişaf Bankı
- Milli Bankı
- Aqrar Bankı
- Beynəlxalq Valyuta fondu
- Kommersiya Bankı

**364.** Regional valyuta – kredit təşkilatları hansılardır

- √ Avropa Yenidəngurma və İnkişaf Banı
- Beynəlxalq İnkişaf Assosiasiyası
- Çoxtərəfli Investisiya zəmanət aqentliyi
- Kommersiya bankı
- Beynəlxalq maliyyə korporasiyası

**365.** Beynəlxalq maliyyə İnstitutları hansılardır

- √ Beynəlxalq Valyuta Fondu
- Etibar fondu
- Kreditləşmə fondu
- Valyuta fondu
- Neft fondu

**366.** Qarşılıqlı pul tələblərinin və öhtəliklərinin hökumətlərarası razılaşdırılması hansılardır

- √ Valyuta klirinqi
- Valyuta siyasəti
- Valyuta nəzarəti
- Valyuta möhdəkiriyi
- Valyuta məzənnəsi

**367.** «Manat» bu 2 MDB ölkələrin milli valyutasıdır

- √ Azərb aycan, Özbəkistan
- Rusiya, Azərbaycan,
- Moldova, Belarusiya
- Rusiya, Ukraina
- Ukraina, Polşa

**368.** Beynəlxalq valyuta bazarının xarakterik xüsusiyyətlərinə aiddir

- Geyri-nəgd hesablaşmaların yüksək səviyyəsi
- √ Beynəlxalq faiz dərəcələri
- Coğrafi sərhədlərin olmaması
- Gecə-gündüz əməliyyatların aparılması
- nəgd hesablaşmaların yüksək səviyyəsi

**369.** Cari əməliyyatlar balansına nələr aiddir

- √ Mallar, xidmətlər, investisiyadan qəlirlər
- Pul köçürmələri, gəlirlər, xərclər
- Mallar, pul köçürmələri, investisiyalar
- Investisiyadan gəlirlər, xidmətlər, fəvqəladə vəziyyət
- Fəvqəladə vəziyyə, xidmətlər, pul köçürmələri

- 370.** Valyuta məhdudiyətinin digər mahiyyəti nədir
- √ İxracatçı ölkələrinin xarici valyuta satışının lisenziyalaşdırılması
  - İşçilərin maddi tələbatının ödənilməsi
  - Büdcə xərclərinin məhdudlaşdırılması
  - İxracatçı ölkələrin xarici valyuta gəlirlərinin qarşısının alınması
  - Hərbi bazaların saxlanması

- 371.** Maliyyə və pul-kredit siyasəti nədi
- √ İdxal gömrük rüsumlarının artırılması
  - Büdcə xərclərinin məhdudlaşdırılması
  - İşçilərin maddi tələbatının ödənilməsi
  - Hərbi bazarlarının saxlanması
  - İxracatçı ölkələrin xarici valyuta gəlirlərinin qarşısının alınması

- 372.** Valyuta məhdudiyəti nədir
- √ İxracatçı ölkələrin xarici valyuta gəlirlərinin qarşısının alınması
  - İdxal gömrük rüsumlarının artırılması
  - Hərbi bazarlarının saxlanması
  - İşçilərin maddi tələbatının ödənilməsi
  - Büdcə xərclərinin məhdudlaşdırılması

- 373.** Defilyasiya siyasəti nə deməkdir
- √ Büdcə xərclərinin məhdudlaşdırılması
  - İdxal gömrük rüsumlarının artırılması
  - Hərbi bazarların saxlanması
  - Qeyri-istehsal sahələrinin müəyyənləşdirilməsi
  - İşçilərin maddi tələbatının ödənilməsi

- 374.** Maliyyə mərkəzlərinin formalaşması hansı ölkələrdə özünü göstərmişdi
- √ Sinqapurq, Hoqkonqda, Panamada
  - Syurixdə, Tokioda, Lyuksenburqda
  - Sinqapurq, London, Nyu-York
  - Lyuksenburqda, Tokio, London
  - Tokio, London, Nyu-York

- 375.** Qısa müddətli kreditləşmənin (sterlinq vekselləri) və qızıl əməliyyatların ənənəvi mərkəzi haradır
- √ London
  - Nyu-York
  - London
  - Lyuksenburq
  - Syrix

- 376.** Avro-İttifaqı yzvlərinin valyutalarla əməliyyatlar mərkəzi haradır
- √ Frankfurt Mayn
  - Tokio
  - Syurix
  - Nyu-York
  - London

- 377.** Avro-valyuta kredit mərkəzi haradır
- √ Lyuksenburq
  - Tokio

- Nyu-York
- Syurix
- London

**378.** Beynəlxalq valyuta – maliyyə sisteminin dördüncü mərhələsinin başlangıcına neçənci ildə qoyuldu

- √ 1976.0
- 1971.0
- 1973.0
- 1967.0
- 1974.0

**379.** Neçənci illərdə Bretton-Vuds sistemi praktiki olaraq özünün mövcudluğunu dayandırdı

- √ 1971-1973
- 1973-1974
- 1973-1976
- 1971-1974
- 1971-1976

**380.** Bretton-Vuds sistemi neçə il ABŞ-in mənafeyinə xidmət etmişdir

- √ 25.0
- 30.0
- 21.0
- 27.0
- 26.0

**381.** Bretton-Vurds sistemi neçənci ildə qeyri-sabit halda oldu

- XIX əsr
- XIX əsrin 60-cı illərin axırı
- XX əsrin 70-ci illərin əvvəli
- XX əsr
- √ XX əsrin 60-cı illərin axırı 70-ci illərin əvvəlində

**382.** Bretton-Vuds sisteminin qeyri-sabit hala salan səbəb nə oldu

- √ Dünya bazarında baş verən böhran
- Əsas və dövrüyyə vəsaitinin yaradılması
- Yığılma fondunun yaradılması
- Valyuta banklarından kredit götürmək
- Valyuta banklarından kredit götürmək

**383.** Beynəlxalq valyuta sisteminin təkamülü neçənci illərdən başlayır

- √ 1943-1944
- 1914-1978
- 1918-1922
- 1923-1933
- 1943-1945

**384.** Beynəlxalq valyuta sistemi hansı mərhələdə böyük uğur qazandı

- √ I
- III
- V,II,III
- II,III
- II

**385.** Beynəlxalq Valyuta sisteminin mərhələsi hansı dövrü əhatə edir

- √ XIX əsrdən II dünya müharibəsinədək
- XIX əsrdən I dünya müharibəsinədək
- XVIII-XIX əsrdək
- XVII-XIX əsri
- XVII – XVIII əsri

**386.** Beynəlxalq valyuta bazarının ən mühüm mərkəzləri harada yerləşir

- √ Londonda, Tokioda, Nyu-yokrda
- Tokioda, Londonda, Moskvada
- Parisdə, Moskvada, Istanbulda
- Vaşinqtonda, Tokioda, Nyu-yorkda
- Berlində, Istanbulda, Belçikada

**387.** Valyuta təklifinin ölçüsünün nə ilə müəyyən edilir

- √ İdxal həcmi ilə, borclarla
- Yalnız borclarla
- İxrac həcmi ilə, borclarla
- Veksellərlə
- Pullarla

**388.** Valyuta kursu valyuta vahidində neçə ifadə olunur

- √ SDR, AVRO
- AVRO, ABŞ dolları
- AVRO, fund-sterlinq
- Yalnız AVRO
- Yalnız SDR

**389.** Tarixən valyuta kursunun neçə rejimi mövcud olmuşdur

- √ 3.0
- 4.0
- 2.0
- 7.0
- 6.0

**390.** Xarici iqtisadi əlaqələrin tənzimlənməsi vəzifələrindən biri

- √ Xarici iqtisadi əlaqələri tənzim edən orqanların statusunun müəyyən edilməsi
- Ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması
- İqtisadi böhrandan çıxmaq yollarının hazırlanması
- Əhalinin əsas gəlir mənbəyi olan əmək haqqının indeksləşdirilməsi
- Sosial müdafiə və təminat sisteminin tənzimlədirilməsi

**391.** Valyuta fondu bunlardan hansıdır

- √ İdxal-ixrac əməliyyatları ilə məşqul olan müəssisələrdə valyuta ilə yaradılan fondur
- Müəssisənin xalis gəlirdən yaradılan və istehsalı inkişaf etdirmək üçün istifadə olunan pul vəsaitidir
- Xaricdə daxil olan pul və gəlir formasında pul vəsaitinin cəmidir
- Köhnəlmiş istehsal fondlarının və qeyri-maddi aktivlərin pula ifadəsidir
- Konsepsiya xarakterli ödənişlərə sərf olunan pul vəsaiti

**392.** Beynəlxalq valyuta sistemi neçə mərhələdən keçmişdir

- √ 4.0
- 6.0

- 5.0
- 3.0
- 2.0

393. Valyuta hərfi mənada nə deməkdir

- ✓ Qiymət dəyəridir
- Bank əməliyyatıdır
- Vəsaitin səfərbərliyə alınmasıdır
- Bazarın tipidir
- Dövlətin mənfəətidir

394. 1875-ci ildə Azərbaycanda –Bakıda fəaliyyətə başlayan ilk xarici kompaniya hansı şirkət olmuşdur

- ✓ Nobel gardaşları şirkəti (neft zavodu)
- Siemens şirkəti
- Britiş petroleum
- Sabançı holding
- Koç holding

395. Alıcılıq Qabiliyyəti Pariteti (AQP) nəzərə alınmaqla aparılan ticarət üçün hansı qayda doğrudur?

- ✓ Real valyuta məzənnəsi vahidə bərabərdir
- Real valyuta məzənnəsi sifira bərabərdir
- İstənilən iki ölkə arasında inflyasiya dərəcəsi eynidir
- Ölkədə inflyasiyanın səviyyəsi valyuta məzənnəsi ilə tərs mütənasibdir
- Vahid qiymət qanunu bütün mallar üçün qüvvədə qalır

396. Əgər, Azərbaycan manatının real bahalaşması baş veribsə, bu o deməkdir ki:

- ✓ Dünya bazarında Azərbaycan malları bahalaşmışdır
- Azərbaycanın cari hesab balansı yaxşılaşmışdır
- Azərbaycanın xalis ixracı artmışdır
- Bütün cavablar doğrudur
- Dünya bazarlarına Azərbaycan mallarının rəqabətədavamlılığı artmışdır

397. Tutaq ki, kompüter Avropada 500 Avro, Türkiyədə isə 2 000 TL-dir. Əgər Türk lirəsinin nominal məzənnəsi 1 Avro = 2 TL isə, Türkiyədə Avronun real məzənnəsi nə qədərdir?

- ✓ 4.0
- 2.0
- 0.5
- 1.0
- 8.0

398. Əgər, kompüter Avropada 500 Avro, Türk lirəsinin nominal məzənnəsi 1 Avro = 2 TL isə, malın Türkiyədəki qiyməti nə qədərdir?

- ✓ 1 000 TL
- 250 TL
- 750 TL
- 200 TL
- 500 TL

399. Əgər televizor ABŞ-da 500 dollar, Çində - 2.000 yuan isə, alıcılıq qabiliyyəti pariteti əsasında yuanın məzənnəsi nə qədər olacaq?

- ✓ 4.0
- 10.0
- 0.25
- 1.0
- 2.5

400. Əgər Azərbaycan manatının real məzənnəsi artarsa:
- √ Yuxarıda sadalananların hamısı
  - Azərbaycanın xalis ixracı azalar
  - Azərbaycana uzunmüddətli investisiyalar azalar
  - Yuxarıda sadalananların heç biri
  - İdxal malları Azərbaycan vətəndaşları üçün ucuzlaşar
401. Nə üçün, üzən valyuta məzənnələrinin qeyri-müəyyənliyi artırmasına baxmayaraq, 1973-cü ildən sonra beynəlxalq ticarət tənəzzülə uğramadı?
- √ Beynəlxalq ticarətə təsir göstərən digər amillər var+
  - Valyuta məzənnəsi proqnozlaşdırılan istiqamətdə hərəkət edir
  - Məzənnələr ciddi dalğalanmalara məruz qalmırlar
  - Məzənnə ilə ixracatın həcmi arasında tərs mütənəsb asılılıq var
  - Qeyri-müəyyənlik beynəlxalq ticarətə təsir etmir
402. Üzən məzənnə rejimində pula tələbin artması nə ilə nəticələnər?
- √ Sabit məzənnə rejiminə nisbətən istehsalın daha çox azalması
  - Sabit məzənnə rejiminə nisbətən istehsalın daha az azalması
  - Sabit məzənnə rejiminə nisbətən istehsalın daha az artması
  - Doğru cavab yoxdur
  - Sabit məzənnə rejiminə nisbətən istehsalın daha çox artması
403. Üzən məzənnə rejimində ölkənin ixracatına tələb artımı nə ilə nəticələnər?
- √ Sabit məzənnə rejiminə nisbətən istehsalın daha az artması
  - Sabit məzənnə rejiminə nisbətən istehsalın daha çox azalması
  - Sabit məzənnə rejiminə nisbətən istehsalın daha az azalması
  - Doğru cavab yoxdur
  - Sabit məzənnə rejiminə nisbətən istehsalın daha çox artması
404. Aşağıda sadalananlardan hansı fakt 1973-cü ildən sonra dünyada müşahidə olunmur?
- √ Beynəlxalq iqtisadi siyasətin daha yaxşı koordinasiyası
  - Valyuta məzənnələrinin dəyişkənliyinin artması
  - Daha yüksək inflyasiya
  - Daha yüksək inteqrasiya
  - Beynəlxalq ticarətin keyfiyyətcə yeni artım mərhələsi
405. Bretton Vuds sisteminin süqutundan sonra ABŞ məzənnə rejiminin dominant modeli belə adlanır:
- √ İdarəolunan üzümə
  - İlan
  - Sürünən asılılıq
  - Yelkən
  - Saf üzümə
406. Aşağıda sadalananlardan hansı, üzən valyuta məzənnələrinin əleyhinə düzgün arqument deyil?
- √ Üzən valyuta məzənnələri bəzi ölkələrə güzəştli mövqe verir
  - Üzən valyuta məzənnələri ölkələri maliyyə bazarının dalğalanmalarına həssas edir
  - Üzən valyuta məzənnələri qeyri-müəyyənlikləri artırır
  - Üzən valyuta məzənnələri iqtisadiyyatın real sektorunun inkişafının maliyyə sektorundan geri galmasına şərait yaradır
  - Üzən valyuta məzənnələri valyuta möhtəkirliyinə imkan yaradır
407. Aşağıda sadalananlardan hansı, üzən valyuta məzənnələri üçün doğru deyil?

- √ Bu rejim, beynəlxalq ticarətin səmərəliliyini artırır
- Bu məzənnə rejimi simmetrikdir
- Üzən valyuta məzənnələri monetar siyasətin müstəqilliyinə icazə verir
- Hər ölkə öz valyutasının məzənnəsini özü müəyyənləşdirir
- Valyuta məzənnələri avtomatik stabilizatorlar kimi işləyir

408. Nisbi AQP (PPP) təsdiq edir ki, xarici ticarətin tarazlığının qorunması üçün:

- √ Inflyasiya dərəcələrinin dəyişməsi məzənnənin faizlə dəyişməsi ilə eyni olmalıdır
- Inflyasiya dərəcələrinin dəyişməsi bank faizlərinin nisbəti ilə eyni olmalıdır
- İki ölkə arasında nisbi qiymət səviyyəsi bir valyuta ilə ifadə olunarkən eyni olmalıdır
- İki ölkə arasında alıcılıq qabiliyyəti eyni olmalıdır
- İki ölkə arasında inflyasiya dərəcələri eyni olmalıdır

409. Real faiz dərəcəsi:

- √ Nominal faiz dərəcəsi ilə inflyasiya indeksi arasındakı fərq
- Nominal faiz dərəcəsinin qiymət indeksinə bölünməsindən alınan qismət
- Nominal faiz dərəcəsinin nominal məzənnəyə bölünməsindən alınan qismət
- Nominal faiz dərəcəsi ilə nominal məzənnə arasındakı fərq
- Nominal faiz dərəcəsinin inflyasiya indeksinə bölünməsindən alınan qismət

410. "Etibar problemi" nədir?

- Rəqabət devalvasiyasının olmayacağına inamsızlıq
- Bütün ölkələrin sabit məzənnəni təmin edəcəklərinə etimadın olmaması
- Doğru cavab yoxdur
- √ ABŞ-ın qızılın dollarla qiymətinin dəyişməz saxlaya biləcəyinə inamın olmaması
- BVF-nin cari hesab kəsirləri olan ölkələrə yardım edəcəyinə etimadın olmaması

411. Bretton Vuds sistemi zamanı ABŞ-da inflyasiyanın səviyyəsinin artması nəyə səbəb olurdu?

- √ Öz valyutalarını dollara görə meyarlandıran ölkələrdə inflyasiyaya
- Öz valyutalarını qızıla görə meyarlandıran ölkələrdə inflyasiyaya
- ABŞ dollarına qarşı digər valyutaların dəyərinin azalmasına
- Qızılın ABŞ dollarına qarşı ucuzlaşmasına
- Digər valyutalara qarşı ABŞ dollarının ucuzlaşmasına

412. Aşağıda sadalananlardan hansı faktor Bretton Vuds sisteminin iflas etməsinə səbəb oldu?

- √ Etibar problemi+
- ABŞ-da yüksək faiz dərəcələri
- ABŞ-ın sərt monetar siyasəti
- Yuxarıda sadalananların hamısı
- Beynəlxalq iqtisadi dezinteqrasiya

413. Bretton Vuds sistemi qüvvədə olan zaman:

- √ ABŞ, dolları dəyişmək üçün kifayət qədər qızıl saxlamalı idi
- Heç biri ölkənin müstəqil monetar siyasəti yox idi
- Bütün ölkələr dolları rəsmi xarici ehtiyatlar kimi saxlayırdılar
- Üzən mübadilə məzənnələri sistemi mövcud idi
- Bütün ölkələr qızılı rəsmi xarici ehtiyatlar kimi saxlayırdılar

414. Aşağıda sadalananlardan hansı Bretton Vuds müqaviləsinin birbaşa nəticəsi deyil?

- √ Marşall planının yaradılması+
- Cari hesab kəsirləri olan ölkələrə kreditlər verilməsi
- Sabit mübadilə məzənnələri sisteminin yaradılması
- Qızıl-dollar standartının yaradılması



- Beynəlxalq Valyuta Fondunun yaradılması

415. Avropa Mərkəzi bankları sistemi avro təklifini artırarsa, qısa zaman periodunda avro/dollar münasibətində nə baş verər?

- ✓ Avropa faiz dərəcələri düşəcək və dolların avro ilə müqayisədə qiyməti artacaq
- Avropa faiz dərəcəsi artacaq və dolların avro ilə müqayisədə qiyməti düşəcək
- Avropa faiz dərəcələri düşəcək və dolların avro ilə müqayisədə qiyməti düşəcək
- Doğru cavab yoxdur
- Avropa faiz dərəcəsi artacaq və dolların avro ilə müqayisədə qiyməti artacaq

416. Manata qarşı dolların məzənnəsinin düşməsi hansı nəticə verir?

- ✓ Azərbaycana idxalın həcmi artar
- Azərbaycanın ərzaq malları idxal və ixracı nisbəti stabilləşər
- Azərbaycanın xammal idxal və ixracı nisbəti stabilləşər
- Bütün cavablar yanlıştır
- Azərbaycandan ixracın həcmi artar

417. Pul-kredit siyasəti kim tərəfindən həyata keçirilir?

- ✓ Dövlət
- İqtisadi subyektlər
- Özəl sektor
- Fiziki şəxslər
- Mərkəzi Bank

418. Əsas monetar qayda aşağıdakı düsturla ifadə olunur:

- ✓  $MV = PQ$
- $TC = FC + VC$
- $XTD = \dot{I}_x + \dot{I}_d$
- $XTD = \dot{I}_x - \dot{I}_d$
- $\dot{U}DM = C + G - \dot{I} + X$

419. Deflyasiya nədir?

- ✓ İqtisadiyyatda qiymətlərin ümumi səviyyəsinin azalması
- Milli valyuta amortizasiyası;
- Pulun alıcılıq qabiliyyətinin azaldılması;
- Qiymətlərin ümumi səviyyəsinin artması
- İnflyasiya dərəcəsi azaldılması;

420. İnflyasiyanın zahiri əlamətləri hansılardır?

- ✓ Real əmək haqqı azalır, əmtəə qiymətləri artır+
- Malların qiymətləri azalır
- Əhalinin real gəlirləri artır
- Nominal əmək haqqı və əmtəə qiymətləri azalır
- Real əmək haqqı artır, malların təklifi azaldılır

421. İnflyasiya nəyin yüksəlişidir?

- ✓ Ümumi qiymət səviyyəsinin
- Qiymətlərin maksimum səviyyəsinin
- Kommunal xidmətlərin qiymətlərinin
- Rəqiblərin mallarının qiymətlərinin
- Ərzaq malların qiymətinin

422. Kredit hansı ümumi şərtlərdə verilir?

- ✓ Məqsədlilik, müddətlilik, ödənişlilik, geri dönüşlülük, təminatlılıq
- Təmənnsizlik, ödənişlilik, geri dönüşlülük, təminatlılıq
- Məqsədlilik, müddətsizlik, təminatlılıq
- Məqsədsizlik, müddətsizlik, , təminatsızlıq
- Faydalılıq, müddətlilik, ödənişlilik, geri dönüşlülük, təminatlılıq

423. Pulun alıcılıq qabiliyyəti:

- İnflyasiya zamanı artırır
- Deflyasiya ilə bağlı deyil
- ✓ İnflyasiya zamanı azalır
- Deflyasiya zamanı azalır
- İnflyasiya ilə bağlı deyil

424. Aşağıda sadalananlardan hansı, bazar iqtisadiyyatı şəraitində pulun funksiyası deyil?

- ✓ İstehsal vasitəsi
- Tədiyyə vasitələri
- Tədavül vasitəsi
- Dünya pulu
- Dəyər ölçüsü

425. Puldan istifadə etmədən malların birbaşa mübadiləsi necə adlanır?

- ✓ Barter
- Azad ticarət
- Bazarın iflası
- Françayzinq
- Qeyri-nəqd hesablaşma

426. Beynəlxalq valyuta bazarında ölkənin valyutasının dəyərini artırması aşağıdakılardan hansına səbəb olar?

- ✓ İdxalatın artmasına və ixracatın azalmasına
- İxracatın artmasına və idxalatın azalmasına
- İdxalatın və ixracatın azalmasına
- İdxalatın və ixracatın həcmi dəyişməz
- İdxalatın və ixracatın artmasına

427. Beynəlxalq valyuta bazarında ölkənin valyutasının dəyərini artırması aşağıdakılardan hansına səbəb olar?

- ✓ İdxalatın artmasına və ixracatın azalmasına
- İxracatın artmasına və idxalatın azalmasına
- İdxalatın və ixracatın azalmasına
- İdxalatın və ixracatın həcmi dəyişməz
- İdxalatın və ixracatın artmasına

428. Ölkənin vətəndaşlarının gəlirinin artması aşağıdakılardan hansına səbəb olar?

- ✓ İdxalın və ixracın həcmi artırır
- İdxalın həcmi azalır
- İxracın həcmi artırır
- İxracın həcmi azalır
- İdxalın həcmi artırır

429. Ölkə valyutasının məzənnəsi azalır, əgər, daxili inflyasiya ticarət etdiyi ölkənin inflyasiyasından:

- ✓ Çox olarsa
- Bərabər olarsa
- B və C
- Doğru cavab yoxdur

- Az olarsa

430. Ölkə idxal olunan məhsullara embarqo qoyarsa:

- √ İstehlakçılar bundan zərər görür, istehsalçılar yararlanar
- İstehlakçılar bundan zərər görür, istehsalçılar isə təsir etməz
- Hər ikisi yararlanar
- Hər ikisi zərər görür
- İstehlakçılar bundan yararlanar, istehsalçılar zərər görür

431. Aşağıdakılardan hansı, ölkənin valyutasının məzənnəsinin düşməsinə səbəb olar bilər?

- √ A və D
- Ölkənin daxili real faiz dərəcəsinin artması
- Ölkədə inflyasiyanın azalması
- Ölkədə inflyasiyanın artması
- Ölkənin daxili real faiz dərəcəsinin azalması

432. Aşağıdakılardan hansı, ölkənin valyutasının məzənnəsinin qalxmasına səbəb ola bilər?

- √ Ölkənin ticarət etdiyi ölkələrdə inflyasiyanın artması
- Doğru cavab yoxdur
- Ölkənin daxili real faiz dərəcəsinin azalması
- Ölkədə inflyasiyanın artması
- Xarici ölkələrin real faiz dərəcəsinin artması

433. Əgər məhdudlaşdırıcı fiskal siyasət real faiz dərəcələrini azaldarsa:

- √ İnflyasiya artar
- Büdcə kəsiri artar
- Ölkədən xaricə kapital axını baş verər
- İşsizlik artar
- Dövlət istiqrazların qiyməti düşər

434. Dolların məzənnəsinin qalxması:

- √ Dolların daha çox xarici mal alması deməkdir
- Dolların daha az xarici mal alması deməkdir
- İstehlakçı qiymətinin düşməsinə bərabərdir
- A və B variantları
- ABŞ-da qiymətlərin qalxmasına bərabərdir

435. Əgər ölkənin ticarət kəsiri varsa, aşağıdakılardan hansı doğrudur?

- √ Ölkənin idxalatı ixracatından çoxdur
- Ölkənin ixracatı idxalatından çoxdur
- Ölkənin idxalatı ixracatına bərabərdir
- Doğru cavab yoxdur
- Ölkə büdcə xərcləri gəlirlərdən daha çoxdur

436. Aşağıdakılardan hansı, ölkənin valyutasının məzənnəsinin qalxmasına səbəb ola bilər?

- Ölkənin daxili real faiz dərəcəsinin azalması
- √ Ölkənin ticarət etdiyi ölkələrdə inflyasiyanın artması
- Xarici ölkələrin real faiz dərəcəsinin artması
- Ölkədə inflyasiyanın artması
- Doğru cavab yoxdur

437. Dolların məzənnəsinin qalxması

- √ Dolların daha çox xarici mal ala bilməsidir
- Dolların daha az xarici mal alması deməkdir
- İstehlakçı qiymətinin düşməsinə bərabərdir
- A və B variantları
- ABŞ-da qiymətlərin qalxmasına bərabərdir

438. İqtisadiyyatın hansı subyekti Azərbaycanda pul təklfinin miqdarını müəyyən edir?

- √ Mərkəzi bank
- İstehlakçılar
- Milli Məclis
- Kommersiya bankları
- Hökumət

439. Real məzənnənin artması (yerli valyutanın ucuzlaşması) nəticəsində:

- √ İxracat artacaq
- İdxalat azalacaq
- İxracat azalacaq
- İdxalat və ixracat eyni zamanda artacaq
- İdxalat artacaq

440. Əgər  $P_0$  - malın daxili qiyməti,  $P_1$  - onun xarici qiyməti,  $E$  – nominal məzənnə isə, real məzənnə (ER) aşağıdakı düsturla hesablanır:

- √  $ER = EP_1 / P_0$
- $ER = P_1 / EP_0$
- $ER = P_0 / EP_1$
- $ER = P_0 / EP_1$
- $ER = EP_0 / P_1$

441. Əgər, ABŞ dolları Avroya görə ucuzlaşarsa:

- √ Amerika malları avropalılar üçün daha ucuz olar
- Amerikalılar bir avro üçün daha az pul ödəyərlər
- Avropa malları amerikalılar üçün daha ucuz olar
- Doğru cavab yoxdur
- ABŞ-ın ixrac qiyməti artar

442. Qızıl -valyuta standartı sistemində:

- √ Yalnız dollar qızıla dəyişdirilirdi
- Milli valyutaların qızıl təminatı yox idi
- Bütün cavablar doğrudur
- Bütün cavablar yanlışdır
- Valyuta rolunda rezerv valyutalar çıxış edirdilər

443. Qızıl standartın üstünlüyü:

- √ Tədiyyə balansına avtomatik düzəliş etmək imkanı
- Ölkələrin müstəqil monetar siyasət apara bilməsi
- Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- Valyuta məzənnələrinin sərbəst dəyişməsi

444. Qızıl paritet, valyuta mübadilə münasibətlərinin aşağıdakı sistemi zamanı mövcud idi:

- √ Paris valyuta sistemi
- Bretton Vuds sistemi
- Genyua valyuta sistemi
- Heç zaman mövcud olmayıb

- Yamayka valyuta sistemi

445. Aşağıdakılardan hansı pulun funksiyası deyil?

- √ Kapital+
- Tədavül vasitəsi
- Tədiyyə vasitəsi
- Dünya pulu
- Dəyər ölçüsü

446. 1930-cu illərdə qızıl standartı dövrünün başa çatmasına aşağıda sadalananlardan hansı fakt təsir etdi?

- Artan beynəlxalq ticarət
- Qlobal inflyasiya səbəb olan yeni qızıl yataqlarının kəşfi
- “Qonşunu müflisləşdir” siyasəti
- “Dəmir pərdə” siyasəti
- √ Dünyada qızıl təklifinin yetərli olmaması

447. Ölkə valyutasının məzənnəsi azalar, əgər, daxili inflyasiya ticarət etdiyi ölkənin inflyasiyasından:

- √ Çox olarsa
- Bərabər olarsa
- B və C
- Doğru cavab yoxdur
- Az olarsa

448. Bir çox ölkələr öz valyutalarının dəyərini qızılın qiymətinə görə sabit tuturdular:

- √ Birinci Dünya müharibəsinə qədər
- İkinci Dünya müharibəsinə qədər
- İkinci Dünya müharibəsi zamanı
- İkinci Dünya müharibəsindən sonra
- Birinci Dünya müharibəsi zamanı

449. Türk lirəsinin (TL) Avro ilə məzənnəsi 50 avrosentdən 40 avrosentə düşərsə, Türkiyədə 150 TL-yə satılan mobil telefonun Avro ilə qiyməti:

- 2,50 Avro qalxar
- 10 Avro düşər
- 7,50 Avro qalxar
- 7.50 Avro düşər
- √ 15 Avro düşər

450. Təbii resurslardan istifadənin ödəniş haqqı necə adlanır?

- √ Renta
- Faiz
- Mənfəət
- Royalti
- Gəlir

451. Kapitaldan istifadənin ödəniş haqqı necə adlanır?

- √ Faiz
- Renta
- Mənfəət
- Royalti
- Gəlir

452. AQP (PPP) nəzəriyyəsinin empirik təsdiqini tapmamasını aşağıda sadalananlardan hansı izah etmir?

- √ Monetar siyasətin ayrı-ayrı ölkələrdə fərqli olması
- Nəqliyyat xərcləri
- Müxtəlif ölkələrdə qiymət səviyyəsinin ölçülməsində fərqlərin mövcud olması
- Azad rəqabət prinsiplərinə əməl etməmə
- Ticarət maneələri

**453.** AQP (PPP) əsasında mübadilə məzənnəsi modelinə görə, aşağıda sadalananlardan doğru olanı hansıdır?

- √ ABŞ dollarının təklifinin artması inflyasiya dərəcəsinin mütənasib olaraq artmasına gətirib çıxarır
- Pul təklifinin artması, uzun müddətdə, ABŞ dollarının bahalaşmasına səbəb olar
- Pul təklifinin artması ABŞ dollarının ucuzlaşmasına səbəb olar
- Doğru cavab yoxdur
- ABŞ dollarının təklifinin artması dolların ucuzlaşmasına gətirib çıxarır

**454.** İdxal-ixrac əməliyyatlarında sığorta sənədlərinə aid deyil: (Çəki: 1)

- √ Keyfiyyət sertifikatı
- TİR klozu
- Dəmir yolu klozu
- Sığortalama qəbzi
- Sığorta müqaviləsi

**455.** İdxal-ixrac əməliyyatlarında maliyyə sənədlərinə aid deyil: (Çəki: 1)

- √ Əmtəə etalonu
- Barat
- Antrepo
- Girov sənədi
- Veksel

**456.** 2012-ci ildə Azərbaycanın xarici ticarətindən bütçə daxilolmalarında yol vergisinin payı neçə faiz olmuşdur? (Çəki: 1)

- √ 1.4
- 2.8
- 8.5
- 5.3
- 9.2

**457.** 2012-ci ildə Azərbaycanın xarici ticarətindən bütçədaxil olmalarında aksizlərin payı neçə faiz olmuşdur? (Çəki: 1)

- √ 6.3
- 5.1
- 17.7
- 18.8
- 14.8

**458.** 2012-ci ildə Azərbaycanın xarici ticarətindən bütçə daxil olmalarında gömrük rüsumlarının payı neçə faiz olmuşdür? (Çəki: 1)

- √ 19.2
- 12.8
- 20.7
- 22.9
- 15.7

**459.** Xarici ticarət əməliyyatları zamanı belə hesablaşma formasından istifadə edilmir? (Çəki: 1)

- √ Nisyə hesablaşmalar
- İnkasso hesablaşmalar
- Nəğd hesablaşmalar

- Konsiqnasiya hesablaşmalar
- Akkreditivlə hesablaşmalar

**460.** Azərbaycanca xarici ticarətin maliyyələşdirilməsinin əsas mənbələrinə daxil deyildir: (Çəki: 1)

✓ Bərc ödəmələri

- Hökumət tərəfindən ayırmalar
- Hüquqi və fiziki şəxslərin öz vəsaitləri
- Dövlət təminatlı qiymətli kağızlar
- Bank kreditləri

**461.** Xarici ticarətlə əlaqədar Azərbaycan BVF-yə hər il hansı informasiyanı vermir? (Çəki: 1)

✓ İdxalın əmtəə strukturu

- Ticarətin həcmi və istiqamətləri
- Tədiyyə balansı
- Ölkəyə gələn və ölkədən çıxan investisiyaların həcmi
- Qızılın ixracı və idxalı

**462.** Bazar subyektlərinin inhisar meylinin öyrənilməsinə nələr aiddir

- Rəqabət azadlığı
- Rəqabət meyili
- ✓ Qiymət üzrə karter razılaşmalarının mövcüdüğü
- Hüquqi bazanın adekvatlığı
- İndirval iqtisadi azadlıq

**463.** Gömrük tarif sistemləri hansılardır

✓ Avtonom tariflər

- Subsiya
- Antiinhisar
- Proteksionalizm
- Dempik

**464.** Beynəlxalq ticarətin tənzimlənməsinin metodları hansılardır

✓ Tarif metodları

- Normativlər
- Qadağalar
- Aksiz vergiləri
- İnzibati metodlar

**465.** 2000-ci ildə Az-nın ixrac məhsullarının neçə faizi neft və neft-kimya mallarının payna düşür

✓ 0.148

- 0.3
- 0.408
- 0.32
- 0.2

**466.** Belarusiya Az-dan ən çox hansı növ məhsulları idxal edir

- Elektrotexnika malları
- Ağır-sənaye malları
- Yeyinti sənayesi malları
- Yanacaq malları
- ✓ Yüngül sənayesi malları

**467.** Az-n Belarusiyadan ən çox hansı məhsulları idxal edir

- √ Kənd təsərrüfatı malları
- Kimiya malları
- Sənaye emalı malları
- Məişət-sənyə malları
- Metallurgiya malları

468. Xarici ticarət dövriyyəsində ikinci yeri hara tuturdu

- √ Ukraina
- Gürcüstan
- Belorusiya
- Rusiya
- Türkmənistan

469. Xarici ticarət dövriyyəsində əsas yeri hara tuturdu

- √ Rusiya
- Türkmənistan
- Belorusiya
- ABŞ
- Gürcüstan

470. 1992-ci ildə Az-la keçmiş ittifaq respublikaları arasında ticarət dövriyyəsi idxal üzrə neçə mlrd.rubl təşkil edirdi

- √ 85,0 mlrd.rubl
- 90,0 mlrd.rubl
- 84,0 mlrd.rubl
- 83,5 mlrd.rubl
- 89,0 mlrd.rubl

471. 1992-ci ildə Az-la keçmiş ittifaq respublikaları arasında ticarət dövriyyəsi ixrac üzrə neçə mlrd.rubl təşkil edirdi

- √ 102,2 mlrd.rubl
- 110,2 mlrd.rubl
- 108,8 mlrd.rubl
- 107,7 mlrd.rubl
- 105,3 mlrd.rubl

472. İttifaqın dağıldığı son ildə (1991-ci il) ölkənin milli gəliri neçə % Az.Resp. payna düşür

- √ 0.016
- 0.019
- 0.017
- 0.015
- 0.018

473. Az.Resp. xarici ticarət-iqtisadi əlaqələrini şərti olaraq neçə mərhələyə bölmək olar

- √ 1.2
- 5.6
- 6.7
- 7.8
- 3.4

474. Beynəlxalq ticarətin siyasəti necə tənzimlənir

- √ ÜTT/GATT tərəfindən
- UİVCTAD
- Dünya Bankı/Beynəlxalq valyuta fondu



- Heç kim tərəfindən tənzimlənmir
- BMT

475. Azərbaycanın xarici ticarət siyasətinin birbaşa məqsədi aşağıdakılardan hansıdır

- Neft ixracının azaldılması
- √ İdxal-ixrac əməliyyatlarından maksimum səmərə əldə olunması
- Aqrar sektorun inkişaf etdirilməsi
- Qara qızılın insan kapitalına çevrilməsi
- İdxal üzərində dövlət nəzarətinin gücləndirilməsi

476. Azərbaycanın xarici ticarət siyasətinin müəyyən edən amillər sisteminə daxildir

- √ Hamısı
- Milli istehsalın kəskin xarici rəqabətdən mühafizə olunması
- İdxal-ixrac əməliyyatları üzrə effektiv dövlət tənzimlənməsinin təmin olunması
- Dövlət və özəl sektor üçün eyni imkanlar təqdim edən xarici ticarət rejimi
- Yerli istehsalın stimullaşdırılması

477. əksər ölkələrdə müşahidə olunan ticarət siyasəti aşağıdakılardan hansı ilə xarakterizə olunur

- √ Milli maraqların konfliktli
- Ölkələrin beynəlxalq maraqlarının konfliktli
- BƏB əsasında hansı ölkələrin hansı məhsul xidmət üzrə ixtisaslaşması lazım olduğu məsələsi
- Makroiqtisadi göstəricilərin təminatı səviyyəsi
- Əsas məhsulların qiyməti

478. Azərbaycanın xarici ticarət siyasətinin reallaşdırılmasını koordinasiya edən əsas dövlət qurumu hansıdır

- √ İqtisadi və sənaye nazirliyi
- Dövlət gömrük komitəsi
- Azərbaycanda ixracın və investisiyaların təşviqi fondu (Az PROMO)
- Milli Bank
- Xarici işlər nazirliyi

479. Azərbaycanın xarici ticarət siyasətinin hüquqi əsaslarını müəyyən edir

- √ Hamısı
- Gömrük məəcəlləsi
- İdxal-ixrac əməliyyatlarına dair qanunlar, fərmanlar və sərəncamlar
- Az.Resp. tərəfdəş çıxdığı beynəlxalq müqavilələr və konvesiyalar
- Az.Resp. Konstitusiyası

480. Azərbaycanın xarici ticarət siyasətinin tərkib elementləri hesab edilir

- √ Hamısı
- İxrac
- Xarici ticarət saldosu
- Gömrük rejimi
- İdxal

481. Azərbaycanın xarici ticarət siyasətinin əsas prinsipi hansıdır

- √ Milli iqtisadiyyatın müqaviləsi üstünlükdən maksimum faydalanmaq
- Dövlət büdcəsi gəlirlərində idxal rüsumlarının xüsusi çəkisinin yüksəldilməsi
- İdxal-ixracla məşğul olan tassarufat subyektlərinin sayının artırılması
- Düzgün cavab yoxdur
- Orta Asiya bazarlarına ixracın artırılması

482. Aşağıdakılardan hansı Azərbaycanın idxalında yeyinti məhsulları içərisində daha yüksək paya malikdir

- √ Buğda
- Süt
- Yağ
- Şəkər
- Un

483. Azərbaycanın xarici ticarət siyasətinin əsas hədəflərinə daxildir

- √ Bütün cavablar doğrudur
- İdxaldan asılılığın minimuma endirilməsi
- İdxal-ixracın optimal nisbətini yaradılması
- Dünya bazarına çıxışın asanlaşdırılması
- Dünya iqtisadiyyatına integrasiyanın gücləndirilməsi

484. Azərbaycanın xarici ticarət siyasətinin birbaşa məqsədi aşağıdakılardan hansıdır

- √ İdxal-ixrac əməliyyatlarından maksimum səmərə əldə olunması
- İdxal üzərində dövlət nəzarətinin gücləndirilməsi
- Neft ixracının azaldılması
- Qara qızılın insan kapitalına çevirilməsi
- Aqrar sektorun inkişaf etdirilməsi

485. Aşağıdakılardan hansı məhsul Az.Resp. idxalında ilk onluğa daxil deyil

- √ Əlvan materiallar və onlardan hazırlanan məhsullar
- Oduncaq və ondan hazırlanan məhsullar
- Məbel və onun hissələri
- Yeyinti məhsulları
- Elektrik aparatları

486. Aşağıdakılardan hansıları Az.Resp. tədiyyə balansının kapitalın və maliyyənin həkəti hesabı bəndinin alt bəndinə aiddir: 1. Birbaşa investisiyalar, 2. Portfel investisiyaları, 3. Neft bonusu, 4. Mələk investisiyaları, 5. Hamısı

- √ 1.3
- 3.4
- 1.5
- 4.5
- 1.2

487. Ödənmə balansı nəzəriyyələrinə nələr aiddir

- Marksizm
- Leontyev təzadları
- √ Merkanitizm
- Holland xəsətliyi
- Fizokrat məktəbi

488. Tədiyyə balansının müvazinatının pozulmasının iqtisadi nəticələri

- √ Mənfi qalıq
- Kapital axını
- Devalvasiya
- Kredit
- İqtisadi böhran

489. Tədiyyə balansının əməliyyatlarının əks olduğu maddələr

- √ Muxtar
- Mülki mallar ixracı

- Rezident
- Debit
- Kredit

490. Tədiyyə balansına təsir edən amillərdən biri səhvdir

- İqtisadiyyatın hərbiləşdirilməsi
- İqtisadiyyatın təşkilini tərədud etməsi
- ✓ Əsas və dövriyyə vəsaitlərinin yaradılması
- Ölkənin iqtisadi və riyazi inkişafının qyeri bərabərliyi
- Xarici dövlət xərclərinin artması

491. Tədiyyə balansına təsir edən amillərdən biri hansı variantda düzqun göstərilmişdir

- Qeyri istehsal sahələrinin müəyənleşdirilməsi
- Daxili mənbə kimi yığım fondunun yaradılması
- Əsas və dövriyyə vəsaitlərinin yaradılması
- ✓ İqtisadiyyatın hərbiləşdirilməsi
- İşçilərin maddi tələbatının ödənilməsi

492. Tədiyyə bankı nesə bölmədən ibarətdir

- ✓ 3.0
- 5.0
- 4.0
- 9.6
- 7.0

493. Xarici ticarət balansında malların ixracı və idxalı hansı qiymətlərlə hesablanır? (Çəki: 1)

- ✓ FOB
- FAS
- DAF
- CPT
- CİF

494. Tədiyyə balansının xidmətlər balansı alt hesabında belə maddə yoxdur: (Çəki: 1)

- Rabitə xidmətləri
- Tikinti xidmətləri
- ✓ Kütləvi iaşə xidmətləri
- Nəqliyyat xidmətləri
- Turizm xidmətləri

495. Tədiyyə balansının kapitalın və maliyyənin hərəkəti balansında (hesabında) belə valyuta axınları yoxdur: (Çəki: 1)

- İntestisiyalardan xalis gəlirlər
- Gələn kapital axını
- Gedən kapital axını
- Xalis pul köçürmələri
- ✓ Ehtiyatda olan külçə qızıl

496. Tədiyyə balansının cari əməliyyatlar balansında (ticarət balansında) belə valyuta axınları yoxdur: (Çəki: 1)

- ✓ Müsadirə edilmiş mallar
- Təkrar emal malları
- Malların idxalı
- Malların ixracı
- Qeyri-monetar qızıl

497. Xarici ticarət balansı neçə alt bölmədən (hesabdan) ibarətdir? (Çəki: 1)

- √ 2 bölmə
- 3 bölmə
- 4 bölmə
- 5 bölmə
- 1 bölmə

498. Ölkənin tədiyyə balansı neçəəsas hesabdan (bölmədən) ibarət olur? (Çəki: 1)

- 2 bölmə
- 6 bölmə
- 5 bölmə
- √ 3 bölmə
- 3 bölmə

499. Tədiyyə balansının vəziyyətinə dövlət təsirinin belə metodu yoxdur: (Çəki: 1)

- Mübadiləməzənnəsinin dəyişməsi
- İxracın stimullaşdırılması
- √ Barter əməliyyatlarının artırılması
- Birbaşa nəzarət
- Deflyasiya

500. Dövlətin xaricdən daxil olan və xaricə gedən bütün valyuta axınlarını əks etdirən rəsmi cədvələ (sənədə) nə deyilir? (Çəki: 1)

- Ticarət balansı
- Mühəsibat balansı
- Dövlət büdcəsi
- √ Tədiyyə balansı
- Xidmətlər balansı